



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 159 (8752) ÇƏRŞƏNBƏ AXŞAMI, 3 avqust 2021-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

İlham



İlham Əliyevin iqtisadi islahatları səmərə verir

Koronavirus pandemiyası ilə bağlı dünya iqtisadiyyatında durğunluq yarandığı yaxşı məlumdur. O üzdən bir çox ölkələrin iqtisadiyyatında indiyə qədər azalma müşahidə edilir. Bu azalma isə daha çox xammal ixracatçısı olan ölkələrdə qeyd alınır. Ancaq iqtisadiyyatı şaxələnməmiş, sənayesi inkişaf etmiş ölkələr itkiləri aşağı səviyyədə saxlamağa nail olurlar.

Azərbaycanın da ixrac etdiyi məhsullar sırasında neft-qaz əsas yer tutur. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında aparılan islahatlar, qeyri-neft sənayesinin inkişafı, aqrar sektora verilən dəstək, xidmət sahələrinin, xüsusilə turizmin inkişafı ölkəmizə pandemiya dövründə iqtisadi dayanıqlığı maksimum qorumağa imkan vermişdir.

Azərbaycan dünyada həm də özünə götürdüğü öhdəlikləri məsuliyyətlə yerinə yetirən dövlət kimi tanınır. Prezidentin dediyi kimi, sözümüzə əməl edən üst-üstə düşür. Bunun nəticəsidir ki, cari ilin 6 ayının göstəricilərinə görə, ölkə üzrə qeyri-neft sənayesində 16,6 faiz artım qeyd edilmişdir. Dövlət başçısı bu barədə danışarkən demişdir ki, belə bir yüksək artım dünyanın heç bir ölkəsində müşahidə olunmayıb.

Bu nailiyyətin əldə edilməsinin əsas səbəbi qeyri-neft sektorunun inkişafına verilən dəstəkdir. Bu dəstək hesabına ölkədə müasir dövrün tələblərinə cavab verən ixracatçı məhsulların istehsalı il-dən-il artır. Hazırda ölkəmizdə yüzlərlə ixracatçı müəssisə fəaliyyət göstərir.

İxracatçı məhsul istehsalının artması isə daha çox ölkələrlə ticarət əməliyyatlarının aparılmasına imkan verir. Yeri gəlmişkən qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycan dünyanın 171 ölkəsi ilə idxal-ixrac əməliyyatları həyata keçirib. Həmin dövrdə xarici ticarət dövriyyəsinin dəyəri 14 milyard 202,26 milyon dollar olub. Həmin məbləğin 8 milyard 811,10 milyon dolları ixracın, 5 milyard 391,16 milyon dolları idxalın payına düşüb ki, bu da 3 milyard 419,94 milyon dollar məbləğində müsbət saldo deməkdir.

Ardı 5-ci səh.

Ağstafa rayonunun Böyük Kəsik-Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Böyük Kəsik-Ağgöl avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarım bəndində göstərilmiş məbləğin 2,2 milyon (iki mil-

yon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 avqust 2021-ci il

Bakıda təməli qoyulan yeni əməkdaşlıq formatı



Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi həm də Azərbaycanın Türkiyə və Pakistanla münasibətlərində yeni səhifə açdı.

Bu iki dövlət Vətən müharibəsi günlərində Azərbaycana göstərdikləri yüksək siyasi-mənəvi dəstəklə dostluq və qardaşlığın əsl nümunəsini ortaya qoydular. Vətən savaşı həm də bu üç dövlət bir-birinə daha yaxın etdi. İyul ayının 27-də imzalanan Bakı Bəyannaməsi göstərdi ki, Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli formatda da uğurlu əməkdaşlıq həyata keçirir.

Millət Məclisinin deputatlarının açıqlamaları da bu barədədir.

Ardı 4-cü səh.

Azərbaycanda vaksinasıya prosesi davam edir

Artıq 5 milyondan çox doza peyvənd vurulub

Özü gözə görünməsə də, fəsadları, fəlakətləri göz önündə olan, çox xüsusən həyatını yarımcı qoyan, ya da doğmasını, özünü ölümdən alan yeni növ koronavirusun axırı hələ də görünmür.

Əksinə, son günlər bu təhlükəli infeksiyaya yoluxma və ölüm hallarında artım müşahidə edilməyə başlayıb. Belə görünür ki, gözlənilməz düşməni yenidən fəallaşdırıb. Həm də çox təəssüf ki, dandan-dona girərək öz meydanını genişləndirir. Koronavirusun yeni ştamplarının yayılması barədə xəbərlər bunu təsdiq edir.

Bütün dünyanın diqqətində olan məsələ

Əslində, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bütün dünyada pandemiya elan edilən yeni növ koronavirusun xislətinə bəşəriyyət artıq xeyli dərəcədə bələd olub.

Ardı 4-cü səh.

Sarsılmaz qardaşlıq və həmrəylik nümunəsi

Türkiyə ilə Azərbaycan bu fəlakətə də birlikdə son qoyacaq



Türkiyədə iyulun 28-dən başlayan yanğınları hələ də tam nəzarətə götürmək mümkün olmayıb. Əvvəlcə meşədən başlayan yanğınlar sonradan qardaş ölkənin demək olar ki, bütün əsas turizm bölgələrini əhatə edib.

İndiyə qədər 117 yanğın ocağı tamamilə söndürülüb. Lakin hələ yanğın ocaqları var. 17 əyalət yanğının ağışındadır. Onun yaşayış məntəqələrinə yaxınlaşdığını gören hökü-

mət şəhər və məhəllələrdə insanların təxliyə edilməsi ilə bağlı göstəriş verib.

Yanğınsöndürənlər havadan, qurudan Avropanın ən tanınmış turizm məkanlarından olan Türkiyənin Aralıq və Egey dənizi regionlarında yanğınlarla mübarizə aparırlar. Temperaturun yüksək olması və güclü quru küləklər yanğınlara söndürülməsində problem yaradır.

Ardı 3-cü səh.



Boksçumuz Alfonso Dominges Azərbaycanın aktivinə ikinci bürünc medal yazdırdı

Azərbaycan boksçusu Alfonso Dominges "Tokio-2020"

XXXII Yay Olimpiya Oyunlarında ölkəmizin aktivinə ikinci bürünc medalı yazdırdı.

81 kiloqram çəki dərəcəsinə çıxış edən idmançımız yarıfinalda Kuba təmsilçisi, Olimpiya və dünya çempionu Arlen Lopeslə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə uduzan Dominges Olimpiadada mübarizəni bürünc medalla başa vurub.

Bu çəki dərəcəsinə final qarşılaşmasının digər iştirakçısı yarıfinalda rusiyalı İmam Xataevi məğlub edən Böyük Britaniya boksçusu Bencamin Uittaker olacaq.

Ardı 8-ci səh.

◆ Jurnalist araşdırması

Köçəri quşlar Azərbaycandan niyə yan uçur?

İqlim dəyişikliyi və insanların təbiətə kortabii müdaxiləsi quşların miqrasiyasına mənfi təsir göstərir

Payızda Azərbaycana köçəri quşların dəstə-dəstə köç etməsinə, burada qışlamasına, yazda isə yenidən geri qayıtmasına təbiətin dəyişməz qanunu kimi qəbul etmişik.

Sanki hər zaman belə olmalı, hər ilin payız və yazında sayı bilinməyən, ucsuz-bucaqsız xətt üzrə düzülən quşlar səmalarımızda

pervazlanaraq şimaldan cənuba, cənubdan şimala tələsməlidirlər.

Lakin artıq təbiətin bu qanunauyğunluğu ölkəmizdə bir qədər dəyişib. Ətraf mühitdəki təbii dəyişiklik və insanların təbiətə kortabii müdaxiləsi uzaq eyllərdən uçaraq Azərbaycana köç etmək, qışlamaq üçün gələn quşlar aləminə də təsir göstərib.

Ardı 6-cı səh.



Müdafiə naziri xidməti müşavirə keçirib

Avqustun 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirəyə nazir müavirləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunublar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarında çatdıraraq nazir bu tapşırıqların icrası ilə bağlı komandir-rəis heyətinə müvafiq əmr və göstərişlər verib.



Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək is-

tanılan təxribat hazırlanması və onların qarşısının dərhal alınmasını əmr edib.

Nazir döyüş planlarının dəqiqləşdirilməsi, intensiv təlim və məşqlər zamanı qoşunların yüksək döyüşə hazırlanma səviyyəsinə gətirilməsi və yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını tələb edib.

Tədris ilinin ikinci yarısında Azərbaycan Ordusunda planlaşdırılan tədbirlərə toxunan general-polkovnik Z. Həsənov işlərin qısa zamanda yekunlaşdırılması, qoşunların mühəndis təminatı tədbirlərinin sürətləndirilməsi, hərbi hissələrin, xüsusilə də yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin və mövqelərin qısa hazırlığının təmin edilməsi, həmçinin hərbi qulluqçuların tibbi təminatının daha da yaxşılaşdırılması barədə komandir-rəis heyətinə göstərişlər verib.

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17:00-dək Vədi rayonunun Arazdöyən və Basarkeçər rayonunun Zorkənd kondolri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrı kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutublar.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

AZƏRTAC

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir

Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus "Ural" markalı avtomobilin, guya, Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mınaatlandırdığı atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi "Feysbuk" səhifəsində məlumat yer alıb.

Məlumatla əsasən, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qurumlara məzar yerləri tapılacağı halda dərhal Dövlət Komissiyasını məlumatlandırmaları tapşırılıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri zamanı aşkarlanan biləcək məzar yerləri ilə bağlı məlumat yayıb.

Komissiyadan AZƏRTAC-a daxil olan məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələri üzərində qazandığı tarixi zəfər nəticəsində müqəddəs Vətən torpaqlarının azad olunması

bütün sahələr üzrə yeni situasiya yaradıb. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hazırda işğaldan azad edilmiş ərazilərdə minlərlə nəfər, infrastrukturun bərpası və tikinti-quruculuq işləri aparılır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış məlumatlara, o cümlədən şahid ifadələrinə əsasən, Birinci Qarabağ müharibəsi zamanı yaşayış məntəqələri işğal edilərək Ermənistan ordusu və terrorçu-quldur dəstələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşları həmin əra-

zələrdə dəfn olunub. İşğaldan azad olunmuş ərazilərdə görülən müvafiq işlər zamanı aşkarlanmış naməlum məzar yerlərində ekshumasiyanın qeyri-peşəkar şəxslər tərəfindən aparılması və meyit qalıqları ilə ehtiyatsız davranış onların müxtəlif zədələr alınmasına, qarışmasına, məlumat və sübutların, həmçinin artefaktların itməsinə səbəb ola bilər. Bu cür hallara yol verilməsi isə sonradan meyit qalıqlarının eyniləşdirilməsində ciddi problemlər yaranada bilər.

Göstərilənlər və Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyya-

ta alınmış 3890 vətəndaşımızın sonrakı taleyinə aydınlıq gətirilməsinin zəruriliyi nəzərə alınaraq, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri zamanı kütləvi və fərdi məzar yerləri aşkar olunacağı halda ekshumasiya işlərinin mütəxəssislər tərəfindən aparılması məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dərhal məlumatlandırılması barədə komissiyamın müraciəti əsasında Azərbaycan Respublikasının Baş naziri tərəfindən aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilib.

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ parlamentin plenar iclasında müzakirəyə tövsiyə edilib

Avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumatına görə, iclası açan komissiyanın sədri Eldəniz İbrahimov bildirib ki, gündəliyi 55 sayılı Xaçmaz şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ daxilidir.



Eldar İbrahimov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Milli Məclisin Sədri Sahibə Qafarova deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün təqdimatı göndərmişdir. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, təqdimata İntizam komissiyasında baxılmalıdır.

Qeyd olunub ki, Milli Məclisin deputatı Eldəniz Səlimovla bağlı material Baş Prokurorluqda araşdırılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Konstitusiyaya əsasən, deputatın şəxsiyyəti toxunulmazdır. Ona görə də Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi zərurəti yaranıb.

İclasda çıxış edən deputat Eldəniz Səlimov hadisə üzrə təqsirlil olduğunu və peşmanlıq hissi keçirdiyini bildirib. Tədbirdə İntizam komissiyasının üzvləri Fəzail Ağamalı, Hikmət Məmmədov, Nizami Səfərov, Afət Həsənova, Mələhət İbrahimqızı, Nəsim Məhəmmədov, Məşhur Məmmədov, Mədr Musayev və komissiyanın katibi Nurlan Həsənovun fikirləri dinləndikdən sonra Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ parlamentin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Bununla da Milli Məclisin İntizam komissiyasının iclası başa çatıb.

Amerikalı məşhur blogger işğaldan azad edilən ərazilərə səfərinə dair növbəti videosunu paylaşmış

Amerikalı məşhur gənc videoblogger Maks Rayzinger Azərbaycana səfəri ilə bağlı "Yutub" kanalında növbəti videosunu paylaşmış.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, videoda, əsasən, işğaldan azad edilmiş Qarabağda gördüklərindən danışan gənc blogger xüsusilə Ağdam şəhərində üzəgədiyi dəhşətli mənzərə haqda təəssüratlarını izləyiciləri ilə bölüşüb. Ağdamdan olan məcburi köçkün Fəxrəddin Hacıyevin ilk dəfə doğma şəhərinə qayıdışını və yerliyəkən edilmiş evini tapmasını işğaldan azad edilən Maks Rayzinger deyib: "Bütün hekayələrdə, hətta ən qaranlıq və faciəvi olanlarda belə nikbin məqamlar var. Çox şükür, Ağdam bərpa edilir və tezliklə Azərbaycan xalqının həyatına geri qayda-qaç". Bundan əvvəlki videopaylaşımın-



da Gəncəyə edilən ballistik raket hücumlarından danışıq Maks Rayzinger Regional Mərkəzi dəstəyi ilə həyata keçirilən "Show Me Azerbaijan" layihəsi çərçivəsində mayın sonunda ölkəmizə səfər etmişdi.

"Yutub"da geniş izləyici auditoriyasına sahib olan Maksın 18 yaşına və o, ilk müstəqil səfərini Azərbaycana edib. Onun izləyiciləri əsasən 15-18 yaşlı ye-

nietmə və gənclərdir. Dünyanın bir çox yerində, o cümlədən Azərbaycanda onun azarkeşləri var.

Xatırladaq ki, "Show Me Azerbaijan" layihəsi çərçivəsində 8 ölkədən 13 blogger, o cümlədən ABŞ və Əlcəzairdən olan 3 videoblogger işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

Videobloqu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:

<https://www.youtube.com/watch?v=xH5BNCYqynE&t=160s>

"Show Me Azerbaijan" layihəsinin digər iştirakçılarının - amerikalı videoblogger Douq Bamardin və əlcəzairli Kubas Xubeybin Qarabağa bağlı daha önce yayımlanan videolarını isə aşağıdakı linklər vasitəsilə izləmək olar:

<https://www.youtube.com/watch?v=CXYGRDCFBM&t=431s>

<https://www.youtube.com/watch?v=x6UbMKY6d4>

Yeni rezident-əlaqələndirici: "BMT-nin Azərbaycanla yüksək səviyyəli əməkdaşlığı bundan sonra da davam edəcək"

Avqustun 2-də xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb. Vladanka Andreyeva təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov təyinatı münasibətilə yeni rezident-əlaqələndiricini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

C. Bayramov rezident-əlaqələndirici V. Andreyevanın zəngin təcrübəsinin Azərbaycanla BMT və təşkilatın qurumları arasında əməkdaşlığının daha da möhkəmləndirilməsinə töhfə verəcəyini deyib. Vladanka Andreyeva ölkəmizin BMT ilə 30 ilə yaxındır mövcud olan yüksək səviyyəli əməkdaşlığının bundan sonra da davam edəcəyindən əminliyini bildirdi. Ölkəmizlə bağlı ilk təsəvvürlərinin çox yaxşı olduğunu bildirdi. Rezident-əlaqələndirici birgə səylərin davam edəcəyini və mövcud əməkdaşlığın konkret nəticələrinin əldə olunmasına diqqətini yö-



nəldiləcəyini qeyd edib. V. Andreyeva ölkəmizin həm COVID-19 pandemiyası ilə mübarizə apardığını, həm də münasibətdən sonrakı bərpa prosesini dövrünü yaşadığını vurğulayaraq, bu xüsusda Azərbaycanı dəstəkləməyə, heç kimin arxada buraxılmadığından əmin olmağa və daha yaxşı gələcək qurmağa hazır olduğunu ifadə edib.

Nazir Ceyhun Bayramov ölkəmizin həm pandemiya ilə mübarizədə rolundan, bu xüsusda dövlət başçımız tərəfindən irəli sürülən qlobal təşəbbüslərdən, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıqından, həm də müstəqilliyinin ilk günlərindən üz-ələşdiyi təcavüz siyasəti və

onun nəticələri, Ermənistanın davam edən hərbi təcavüzünü və ötən il həyata keçirilmiş cavab əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, beləliklə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təmin edilməsi barədə qarşı tərəfə məlumat verib. Nazir həmçinin BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığımızdan, o cümlədən ölkəmizə UNESCO və BMT QAK missiyalarının həyata keçirilməsi ilə bağlı tərəfimizdən razılıq ifadə olunmasından, ümumiyyətlə, Azərbaycanın hərbi əməliyyatların dayandırılmasından dərhal sonra humanitar sahədə atdığı addımlardan etraflı

şəkildə bəhs edib. İşğal əminliyinin aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normalaşdırılması, əməkdaşlığın qurulması imkanlarının yarandığı qeyd edilib. Lakin Ermənistan tərəfindən hələ də bu məsələlərdə qarşılıq verilmədiyi və beynəlxalq hüquqa ziddiyyətli təşəbbüslərinin davam etdiyini qeyd edib.

Görüşdə tərəflər həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri, minlərlə təminatlı proses, habelə "Dayanıqlı İnkişaf Məqsədləri-2030" gündəliyinin icrası ilə bağlı məsələlərə ətrafında fikir mübadiləsi aparılıb.

Səccad KƏRİM: "Prezident İlham Əliyev Azərbaycanın maraqlarını hər şeydən üstün tutan müdrik liderdir"

"Avropa İttifaqı (AI) Azərbaycan ilə çox yaxın əlaqələr qurulmasında maraqlıdır. AI-nin Cənubi Qafqazda önəm verdiyi ən mühüm məsələlərdən biri də regionda sülhün bərqərar olmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin dərin strategiyaya əsaslanan liderliyi yüksək qiymətləndirilməlidir. Azərbaycan Prezidentinin bu istiqamətdə göstərdiyi müstəsna xidmətlər təqdirəlayiqdir. Prezident İlham Əliyev Azərbaycanın maraqlarını hər şeydən üstün tutan müdrik liderdir. Azərbaycan Prezidenti bu prinsipi əsaslanaraq hər bir dialoqa açıq, ölkə-



sinin inkişaf hədəflərindən uzaqlaşmadan bu yolda nə istədiyini bilən dövlət başçısıdır. Bu baxımdan Prezident

İlham Əliyev dünyanın müdrik liderlərindən biridir". Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Kərim deyib.

Yeniçin Bakıda olmaqdan məmnunluq duyduğunu vurğulayan qonaq bildirib ki, Avropa İttifaqının Cənubi Qafqazdakı nümayəndə heyətinə 2019-cu ilədək beş il ərzində rəhbərlik edib. S. Kərim deyib: "O dövrdən indiyə qədər çox şey deyib. İnənirəm ki, Azərbaycan-Avropa İttifaqı dialoqunun genişlənməsinə öz töhfəmi verəcəyəm".

Qeyd edək ki, Səccad Kərim Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfər edəcək.

Ermənistanda növbəti Paşinyan dövrü başlayır

Ölkədə siyasi qarşıdurmanın daha da güclənəcəyi qaçılmazdır

Uzun müddətdən sonra Ermənistan parlamenti nəhayət yeni tərkibdə toplaşa bildi. Qanunverici orqan yeni rəhbərliyini, komissiyalarını tərkibini və sədrliklərini, müavirlərini seçməlidir. Amma prosesin gözlənilməyindən gec olacağı artıq məlumdur.

İlk olaraq iclasda baş nazir postu ilə bağlı məsələ müzakirə olunub. Parlamentdə çoxluğa malik "Vətəndaş razılaşması" partiyası baş nazir postuna Nikol Paşinyanın namizədliyini irəli sürüb. Ermənistan prezidenti Armen Sarkisyan isə Nikol Paşinyanın baş nazir postuna təyini edilməsi ilə bağlı ferman imzalayıb.

Beləliklə, 20 iyun növbədənə parlament seçkilərində "Vətəndaş razılaşması" partiyasının lideri olaraq qalib gələn N. Paşinyanın növbəti dövr üçün hökumətə rəhbərlik edəcək. Ermənistan Konstitusiyasına əsasən, ölkə prezidenti yeni parlament səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra baş nazir postuna çoxluğun nümayəndəsini təyini edir. Nazirlər Kabineti isə baş nazirin təyinatından sonra 15 gün ərzində formalaşır. Hökumət başçısı da öz növbəsində 20 gün ərzində parlament Nazirlər Kabinetinin programını təqdim etməlidir.

Xatırladaq ki, Ermənistan Konstitusiyasına görə, növbədənə rəhbərlik etməsi parlamentin rəsmi nümayəndələri tərəfindən rəsmi nəticələr təsdiqləndikdən sonra irəli sürülən baş nazir postuna təyini edilməsi məsələsində "Sərəfim var" bloku da "Ermənistan" blokunu dəstəkləyib.

Çoxluq təşkil edən "Vətəndaş razılaşması" partiyasının nümayəndəsi Vladimir Vardanyan isə sözügedən qərarın deputatların mandat əldə etmədən əvvəl verilməyini qeyd edib. Bu zaman erməni deputatları bir-birinə qarşılıqlı irad tutublar. İclasda rəhbərlik edən Knyaz Həsənov müzakirələri davam etdirmək cəhdi də uğursuz olub. Buna cavab kimi müxalifət nümayəndələri əlləri ilə masalara vurmaqla etirazlarını bildirdilər. Nəhayət, "Ermənistan" blokunun təmsilçiləri spiker olmadığı üçün iclası idarə edən ən yaşlı deputat kürd əsilli Knyaz Həsənovdan 20 dəqiqəlik fasilə istəyiblər və sonuncu onların istəyini yerinə yetirməyə məcbur olub.

İclasda daha bir qalmaqal da yaşanıb. Belə ki, Knyaz Həsənov deputatların adlarını oxuyarkən səsiz qalan "Ermənistan" blokunun üzvləri yalnız həbs olunarı Mxitar Zakaryan və Artur Sarkisyanın adları çəkilərkən ayağa qalxıb və əl çalmaqla etirazlarını bildirdilər.

Xatırladaq ki, həbs edilən deputatlar dövlət vəsaitini mənimləməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə itiham olunurlar. Yeni parlamentin spikeri və onun iki müavini də parlamentin çoxluğunu təmsil edəcək. Amma Seçki Məcəlləsinə görə, 3 vitse-spikerdən biri müxalifət təmsil etməlidir. Gözlənilir ki, hazırkı vitse-spiker Alen Simonyan parlamentin sədri seçiləcək. Parlamentin vitse-spikeri postuna isə "Ermənistan" blokunun üzvü, Ermənistan İnqilabi Federasiyası-Daş-

naksutyunun nümayəndəsi İşxan Saqatlyanın namizədliyinin irəli sürülməsi ehtimal olunur.

Xatırladaq ki, proporsional sistem tətbiq olunduğu 20 iyun seçkisinə 21 siyasi partiya, 4 blok qatılıb. 107 nəfərlik yeni parlamentdə hökumət başçısı Nikol Paşinyanın "Vətəndaş razılaşması" partiyası 71 mandatla təmsil olunur. Robert Koçaryanın, "Daşnaksutyun" və "Dirçəlan Ermənistan" partiyalarının birləşdiyi "Ermənistan" blokunun 29, Serj Sarkisyanın sədrlik etdiyi "Ermənistan Respublikaçılar" partiyasının Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vənetşyanın "Vətən" partiyası ilə birləşdirən "Sərəfim var" blokunun isə 7 mandatı var.

Ermənistan mediası yazır ki, seçkilərin keçirilməsi məğlub ölkədə siyasi sabitliyin təmin olunmasına gətirib çıxarmayıb, vəziyyətin müsbət istiqamətdə dəyişməsinə təsir etməyib. Mövcud olan vəziyyəti dəyərləndirən Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib ki, bundan sonra Ermənistan üçün daha çətin olacaq. Aşotyanın sözlərinə görə, parlament seçkiləri ölkə üçün vəziyyətdən çıxış yolu deyil, əksinə, Ermənistanda daha bir ağır dövrün başlanğıcıdır. "Məqsədlər fərqli idi və bunlardan biri yenilənməmiş legitim mandata malik hakimiyyətin formalaşmasına sahib olmaq idi. Bu seçkilər Ermənistan Respublikasının siyasi gələcəyi ilə əlaqəli olan heç bir məsələni həll etmədi".

İçin CƏFƏROV, "Azərbaycan"

Sarsılmaz qardaşlıq və həmrəylik nümunəsi

Türkiyə ilə Azərbaycan bu fəlakətə də birlikdə son qoyacaq



Əvvəli 1-ci səh.

Yanğın olan ərazilərdən və onlara yaxın yerlərdən insanlar təxliyə olunsada, xəsarət alan səkkiz nəfər dünyasını dəyişib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü ən çox yanğının təsirinə məruz qalan əraziləri ziyarət edib. Prezident bölgəni fəlakət zonası elan edib və ziyan dəymiş insanlara kompensasiya ödəniləcəyini vurğulayıb.

Şad gündə də, dar gündə də həmrəy olan qardaşlar

Türkiyədə baş verən meşə yanğınları ilə bağlı yaşanan fəlakət Azərbaycan xalqını da ciddi narahat edib. Prezident İlham Əliyev qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verərək Azərbaycan hökumətinin və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu söyləyib.

Birinci vitse-prezident Mehriban Əliyeva da Türkiyəyə dəstək olaraq sosial şəbəkədəki hesabında paylaşım edərək yazıb: "Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələrində bəzə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədərli bizi kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.

Ölkəmizin Fövqəladə Hallar Nazirliyinin yanğın-söndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup iyulun 30-da, ikinci qrup isə iyulun 31-də Türkiyəyə yola salınıb. Yanğın-söndürmə qrupları hazırda Türkiyənin bir neçə bölgəsində yanğınlarla mübarizə aparır. FHN-in qüvvələrinin koordinasiya ilə idarə edilməsi məqsədilə dünən səhər fəvqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev başçılıq etdiyi nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət daha bir nümayəndə heyəti Türkiyəyə gedib.

Yanğın-xilasetmə qrupuna 1 helikopter, 53 ədəd yanğın-söndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğın-söndürən və xilasedici daxildir. Nazir müavini jurnalistlərlə müsahibəsində Türkiyədə yanğınların söndürülməsinin mürəkkəbliyini qeyd edib. Bildirib ki, azərbaycanlı xilasedicilərin Türkiyədə yanğınlarla mübarizədə fədakarlıqla çalışırlar.

Etibar Mirzəyev avqustun 2-də Muğla vilayətinin Marmaris rayonunun Turqut bölgəsində yanğın ərazisində olub. Dəniz səviyyəsindən təxminən 830 metr hündürlükdə yerləşən ərazini ziyarət edən nazir müavini hadisə yerinə baxış keçirib.

AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verir ki, Etibar Mirzəyev azərbaycanlı jurnalistlərə müsahibəsində Türkiyəyə qardaş yardımına gələn Fövqəladə Hallar Nazirliyinin yanğın-söndürmə qüvvələrinin ikinci qrupunun yanğın bölgəsi istiqamətində hərəkət etdiyini və qısa vaxtda müvafiq işlərə başlayacağını deyib. Nazir müavini bildirib ki, böhran mərkəzində Türkiyə rəsmiləri ilə mövcud vəziyyəti müzakirə ediləcək, Azərbaycan heyətinin fəaliyyəti ilə bağlı qərarlar qəbul olunacaq. O, əminliklə bildirib ki, peşəkar və təcrübəli Azərbaycan yanğın-söndürənləri təyinat məntəqəsində yanğınların qarşısının alınmasına qısa vaxtda nail olacaqlar.

Nazir müavini əminliklə bildirib ki, Fövqəladə Hallar Nazirliyinin peşəkar və təcrübəli əməkdaşları təhkim olunduqları bölgələrdə yanğınların söndürülməsi işində qısa vaxtda əhəmiyyətli dönüş yaradacaqlar.

General-leytenant Etibar Mirzəyev Marmarisdə yanğınla mübarizədə Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdə strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədr bir-birinə yaxın ikinci dövlət yoxdur. İstər müdiri Yalçın Yarpaq ilə keçirilən görüşdə yanğınla qarşı mübarizə və bərpa işləri barədə müzakirələr aparılıb. Sonra birlikdə əraziyə baxış keçirilib.

Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı, yerli sakinlər də qarşılayıblar. Onlar azərbaycanlı xilasedicilərə güvəndiklərini deyiblər. Azərbaycanlı xilasedicilər isə öz qardaşlarının yanında olduqlarını bildirib, yanğının söndürülməsi, insanların və təbiətin xilasını üçün əllərindən gələni edəcəklərinə söz veriblər.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli sosial media hesabı vasitəsilə verdiyi növbəti açıqlamasında hazırda davam edən yanğınlarla mübarizədə 13 təyara, doqquz insansız hava vasitəsi (İHA), 45 helikopter, bir insansız helikopter, 708 yanğın-söndürən maşın və su tankerinin, 120 iş maşını və təxminən 4800 canlı qüvvənin iştirak etdiyini bildirdi.

Nazir indiyədək ölkənin müxtəlif bölgələrində 111 yanğının nəzarət altına alındığını, üç vilayətin altı bölgəsində davam edən yanğınların söndürülməsi istiqamətində gücləndirilmiş işlərin aparıldığını qeyd edib.

Mənəvi birlik sənədlər üzərində də rəsmiləşib

Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdə strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədr bir-birinə yaxın ikinci dövlət yoxdur. İstər müdiri Yalçın Yarpaq ilə keçirilən görüşdə yanğınla qarşı mübarizə və bərpa işləri barədə müzakirələr aparılıb. Sonra birlikdə əraziyə baxış keçirilib.

Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı, yerli sakinlər də qarşılayıblar. Onlar azərbaycanlı xilasedicilərə güvəndiklərini deyiblər. Azərbaycanlı xilasedicilər isə öz qardaşlarının yanında olduqlarını bildirib, yanğının söndürülməsi, insanların və təbiətin xilasını üçün əllərindən gələni edəcəklərinə söz veriblər.

belə də davam edir. Türkiyə taleyüklü məqamlarda hər zaman Azərbaycanın yanında olduğu kimi, 44 günlük Vətən müharibəsi zamanı yaşananlar da bunun eyni təzahürüdür.

Müharibədən sonra Bakıda keçirilən Zəfər paradında hər iki qardaş ölkənin bayraqları birgə dalğalandı. Kədarimiz, ağır günlərimiz kimi sevinci Zəfər günümüzü də birlikdə yaşadıq. Müharibədən sonra birlikdə Şuşa Bəyannaməsi, daha sonra üçtərəfli Bakı Bəyannaməsi qəbul edildi. Türkiyə ilə Azərbaycanın tarixən özüllü qoyulmuş mənəvi birliyi sənədlər üzərində təsdiqləndi, rəsmi birliyə imza atıldı.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənəkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə biri digərinin yanında olub.

Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə əsasında münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin uğurlu nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələrdə isə keyfiyyətə yeni müstəviyə keçməkdədir.

Bu birlik Türkiyəyə və Azərbaycana bütün fəlakətlərdən birlikdə qələbə ilə çıxmağa zəmin yaradacaq.

Ramilə QURBANLI,
"Azərbaycan"

Azərbaycan Türkiyəyə hər cür yardım göstərməyə hazırdır

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışıqları olub



Avqustun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışıqları olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycanın dövlət başçısının tapşırığı ilə Türkiyəyə göndərilən yardımla bağlı, hər zamankı kimi, qardaş Türkiyənin yanında olduğumuzu qeyd edən nazir Ceyhun Bayramov bundan sonra da ölkəsinin hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Nazir Bəkir Pakdəmirli Azərbaycana təşəkkür etdi

"Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına, doğma qardaşlarımıza Muğladan, Marmarisdən səmimi salamlarımı çatdırıram. Verdikləri dəstək çox böyükdür. Azərbaycanlı yanğın-söndürənlər olduqca mütəşəkkil çalışırlar".



Bu fikirləri Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdəmirli Marmarisdə fəaliyyət göstərən yanğın böhranı ilə mübarizə qərarlarında AZƏRTAC-a verdiyi açıqlamasında ifadə edib.

Nazir deyib: "Türk milləti hər zaman azərbaycanlı qardaşlarının yanında olub. Belə çətin günlərdə onları da yanımızda olmasa, verdikləri dəstək çox önəmlidir".

Ünvanlı Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını xatırladan nazir Bekir Pakdəmirli Azərbaycana minnətdarlığını və təşəkkürünü çatdırıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğın-söndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. İyulun 31-də axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb.

Karvanın keçdiyi ərazilərdə yerli əhali Azərbaycan yanğın-söndürənlərini böyük coşuqla qarşılayıb. Türkiyənin "Anadolu" Agentliyi, "HaberTürk", "NTV", "Sabah", "Hürriyet", "A Haber" və bir sıra digər media qurumlarında yayımlanan xəbərlərdə Azərbaycanın Türkiyəyə göstərdiyi qardaş dəstəyi yüksək qiymətləndirilib.

Yanğın-xilasetmə qüvvələrinin qardaş ölkəyə köməyə getməsi və dəstə üzvlərinin fədakarlığı qardaş ölkə mətbuatında geniş işıqlandırılıb.

FHN əməkdaşlarının peşəkarlığı Türkiyədə təqdir edilir

Türkiyənin Muğla Meşə Təsərrüfatı İdarəsinin rəisi Yasın Yaprak meşə yanğınlarının söndürülməsində iştirak etdiyi üçün Azərbaycandan gələn yanğın-söndürənlərə təşəkkür edib.

"Muğla meşələrində yanğın söndürmənin artıq 3-cü gündəyə və yanğın nəzarət altına alındıq", - deyə o bildirib.

Yasın Yaprakın sözlərinə görə, ilkin məlumatlara əsasən, meşədə 1500 hektar ərazidə yanğın olub. Lakin detallı məlumatlar yanğınların söndürülməsi və nəzarət altına alınması ilə əlaqəli olaraq gələnə qədər gözlənilir.

Yasın Yaprakın sözlərinə görə, ilkin məlumatlara əsasən, meşədə 1500 hektar ərazidə yanğın olub. Lakin detallı məlumatlar yanğınların söndürülməsi və nəzarət altına alınması ilə əlaqəli olaraq gələnə qədər gözlənilir.

Yasın Yaprakın sözlərinə görə, ilkin məlumatlara əsasən, meşədə 1500 hektar ərazidə yanğın olub. Lakin detallı məlumatlar yanğınların söndürülməsi və nəzarət altına alınması ilə əlaqəli olaraq gələnə qədər gözlənilir.

Yasın Yaprakın sözlərinə görə, ilkin məlumatlara əsasən, meşədə 1500 hektar ərazidə yanğın olub. Lakin detallı məlumatlar yanğınların söndürülməsi və nəzarət altına alınması ilə əlaqəli olaraq gələnə qədər gözlənilir.

Yasın Yaprakın sözlərinə görə, ilkin məlumatlara əsasən, meşədə 1500 hektar ərazidə yanğın olub. Lakin detallı məlumatlar yanğınların söndürülməsi və nəzarət altına alınması ilə əlaqəli olaraq gələnə qədər gözlənilir.

Yasın Yaprakın sözlərinə görə, ilkin məlumatlara əsasən, meşədə 1500 hektar ərazidə yanğın olub. Lakin detallı məlumatlar yanğınların söndürülməsi və nəzarət altına alınması ilə əlaqəli olaraq gələnə qədər gözlənilir.

Yasın Yaprakın sözlərinə görə, ilkin məlumatlara əsasən, meşədə 1500 hektar ərazidə yanğın olub. Lakin detallı məlumatlar yanğınların söndürülməsi və nəzarət altına alınması ilə əlaqəli olaraq gələnə qədər gözlənilir.

Yasın Yaprakın sözlərinə görə, ilkin məlumatlara əsasən, meşədə 1500 hektar ərazidə yanğın olub. Lakin detallı məlumatlar yanğınların söndürülməsi və nəzarət altına alınması ilə əlaqəli olaraq gələnə qədər gözlənilir.

Yasın Yaprakın sözlərinə görə, ilkin məlumatlara əsasən, meşədə 1500 hektar ərazidə yanğın olub. Lakin detallı məlumatlar yanğınların söndürülməsi və nəzarət altına alınması ilə əlaqəli olaraq gələnə qədər gözlənilir.

Yasın Yaprakın sözlərinə görə, ilkin məlumatlara əsasən, meşədə 1500 hektar ərazidə yanğın olub. Lakin detallı məlumatlar yanğınların söndürülməsi və nəzarət altına alınması ilə əlaqəli olaraq gələnə qədər gözlənilir.

Yasın Yaprakın sözlərinə görə, ilkin məlumatlara əsasən, meşədə 1500 hektar ərazidə yanğın olub. Lakin detallı məlumatlar yanğınların söndürülməsi və nəzarət altına alınması ilə əlaqəli olaraq gələnə qədər gözlənilir.

Kardes ülke Azerbaycan'ın yanğın söndürmə ekpeleri Türkiye'ye giriş yaptı!

Türkiyənin Muğla vilayətində baş verən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycanın FHN-in yanğın-söndürmə qüvvələrinin birinci qrupunun Türkiyəyə yola salınması haqqında xəbər.



Yeni Azərbaycan xəbər agentliyi Türkiyənin Muğla vilayətində baş verən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycanın FHN-in yanğın-söndürmə qüvvələrinin birinci qrupunun Türkiyəyə yola salınması haqqında xəbər.

Yeni Azərbaycan xəbər agentliyi Türkiyənin Muğla vilayətində baş verən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycanın FHN-in yanğın-söndürmə qüvvələrinin birinci qrupunun Türkiyəyə yola salınması haqqında xəbər.

Yeni Azərbaycan xəbər agentliyi Türkiyənin Muğla vilayətində baş verən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycanın FHN-in yanğın-söndürmə qüvvələrinin birinci qrupunun Türkiyəyə yola salınması haqqında xəbər.

Yeni Azərbaycan xəbər agentliyi Türkiyənin Muğla vilayətində baş verən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycanın FHN-in yanğın-söndürmə qüvvələrinin birinci qrupunun Türkiyəyə yola salınması haqqında xəbər.

Yeni Azərbaycan xəbər agentliyi Türkiyənin Muğla vilayətində baş verən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycanın FHN-in yanğın-söndürmə qüvvələrinin birinci qrupunun Türkiyəyə yola salınması haqqında xəbər.

Yeni Azərbaycan xəbər agentliyi Türkiyənin Muğla vilayətində baş verən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycanın FHN-in yanğın-söndürmə qüvvələrinin birinci qrupunun Türkiyəyə yola salınması haqqında xəbər.

Yeni Azərbaycan xəbər agentliyi Türkiyənin Muğla vilayətində baş verən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycanın FHN-in yanğın-söndürmə qüvvələrinin birinci qrupunun Türkiyəyə yola salınması haqqında xəbər.

Yeni Azərbaycan xəbər agentliyi Türkiyənin Muğla vilayətində baş verən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycanın FHN-in yanğın-söndürmə qüvvələrinin birinci qrupunun Türkiyəyə yola salınması haqqında xəbər.

Yeni Azərbaycan xəbər agentliyi Türkiyənin Muğla vilayətində baş verən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycanın FHN-in yanğın-söndürmə qüvvələrinin birinci qrupunun Türkiyəyə yola salınması haqqında xəbər.



Bakıda təməli qoyulan yeni əməkdaşlıq formatı

Əvvəli 1-ci səh.

Birgə əməkdaşlıqda yeni mərhələ

İsa HƏBİBƏYLİ,
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik:

- Azərbaycanın Vətən müharibəsi - Qarabağ savaşını zamanı birbaşa etibarlı dəstəyini əyani şəkildə gördüyü Türkiyə Cümhuriyyəti və Pakistan İslam Respublikası ilə əlaqələri post-müharibə dövründə daha da inkişaf edib möhkəmlənmişdir. Bu mənada Azərbaycan, Türkiyə və Pakistan Parlamentləri arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalamaları ölkələrimizin Prezidentləri səviyyəsində formalaşdırılması qarşılıqlı etimad şəraitinin parlament sədrləri səviyyəsində də davam etdirilməsinə təminat verir. Üç dost dövlətin spikerlərinin Bakı görüşləri, müzakirəyə çıxarılan məsələlər və əldə olunan nəticələr parlamentlərarası əlaqələrin qarşısında duran orta qüvvələrin müəyyən olunması və həyata keçirilməsinin təşkil baxımından mühüm əhəmiyyətə malikdir. Parlamentlərarası əməkdaşlıq müqavilələrinin Bakı Bəyannaməsi adlandırılması diqqətin daha çox Bakıya cəlb edilməsindən başqa, üçtərəfli görüşlərin təşkilində, proseslərin irəliləməsində Bakının üzünə düşən vəzifələrin məsuliyyətini də bir daha artırır.

Bakı Bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlərarası səviyyədə yeni bir siyasi dialoq üçün geniş meydan açır.

Bakı Bəyannaməsi siyasi əhəmiyyətinə və məqsədlərinə görə Azərbaycan-Türkiyə və Pakistan Parlamentlərarası Şuşa Bəyannaməsidir.

Azərbaycanın, Türkiyənin və Pakistanın parlamentləri sədrlərinin imzaladığı bu Bəyannamə parlamentlərarası dostluq qruplarının, parlamentlərarası münasibətlərin daha da inkişaf etdirilməsində yeni mərhələ açacaq və fərqli bir inkişaf səviyyəsinə nail olmaq üçün geniş imkanlar yaradacaq. Bu sənəd ölkələrimiz arasında dostluq və əməkdaşlıq, mütəfəqqiyyətli daha da inkişaf etdirmək üçün yeni əməkdaşlıq platformasıdır.

Bakı Bəyannaməsi sülh, əməkdaşlıq, birlik və həmrəylik Bəyannaməsi kimi gələcək inkişaf üçün böyük perspektivlər açır.

Bakı Bəyannaməsi regionun gələcək inkişafına mühüm töhfə verəcək

Tahir MİRKİŞİLİ,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri:

- Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə imzalanan Bakı Bəyannaməsi tarixi və strateji bir hadisədir. Azərbaycan, Türkiyə və Pakistan xalqları tarixboyu yaxın və dost münasibətdə olublar. Hər üç ölkənin dövləti və xalqı çətin zamanlarda daim bir-birlərinə dəstək göstəriblər. Bu üç ölkənin xalqlarını bir-biri ilə qardaşlıq, ılıvlı hissələr və etibarlılıq birləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycanın

mövcudluğu hər üç ölkənin bir-biri ilə daha etibarlı şəkildə bağlanmasını təmin etməkdədir.

Bəyannamədə dövlətlərimiz və millətlərimiz arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasındakı parlamentar dialoqun və əməkdaşlığın gücləndirilməsinin vacibliyinin qeyd olunması əlaqələrin daha da şaxələnməsinə dəstək əsas verir. Milli Məclisin Sədri Sahibə Qafarovanın bu il Pakistan rəsmi səfəri zamanı əlaqələrin daha da gücləndirilməsi üçün parlamentin rolu geniş müzakirə olunmuş və bu istiqamətdə fəaliyyətin daha da güclənməsinin zəruriliyi qeyd edilmişdir. Eyni zamanda hər 3 ölkənin parlamenti tərəfindən vahid və əlverişli inkişaf çərçivəsi üzərində işin aparılması da günümüzün tələbidir. Regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanması üçün hər 3 dövlətin səylərinin birləşdirilməsinin vacibliyi də Bakı Bəyannaməsinin xüsusi vurğulanıdır. Beynəlxalq təşkilatların bu məsələlərdə aciz qaldığı bir dövrdə regionun 3 əsas və güclü dövlətinin bu missiyasını öz üzərinə götürmək səyi təqdirəlayiq haldır və regiondakı bütün xalqların marağına xidmət edir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsi ilə Ermənistanın işğalçı siyasətinə sarsıdıcı zərbə vurulması Bəyannamədə bir daha belə qüvvələrə imkan verilməməsi üçün birgə fəaliyyətin təşkilinin vacibliyinin qeyd olunmasını təmin edib. Digər tərəfdən bütövlükdə, beynəlxalq qanunlara hörmət, hər kəsin inkişafı üçün ədalətli şəraitin yaradılması Bəyannamənin əsas xətərlərindən birini təşkil edir. Eyni zamanda Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat, ticarət, enerji layihələrində, xalqlar arasında təmas, təhsil, sosial və mədəniyyət, turizm, elm və rəhbərlik texnologiyalarında regional müstəvidə daha yaxın əməkdaşlıq qurmaq səylərində hökumətlərə parlamentlərin ətrafı dəstək vermək çağırışı da Bakı Bəyannaməsinin əsas xətərlərindən biridir.

Bakı Bəyannaməsi regionun gələcək inkişafında və dünyada öz layiqli yerinin daha da möhkəmlənməsinə mühüm töhfəsini verəcək. Şuşa Bəyannaməsinin imzalanması ilə regionda başlanılan yeni bir mərhələ Bakı Bəyannaməsi ilə daha da şaxələndi. Baş verən bütün bu proseslər isə qardaş xalqlarımızın gələcək inkişafı və daha da güclənməsi üçün çox mühüm və strateji bir planın ilk mərhələsidir.

Dost və qardaş ölkələr arasında Bakı Bəyannaməsinin imzalanması strateji əhəmiyyət daşıyır

Siyavuş NOVRUZOV,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri:

- Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi və tarix yazdı. Bu tarixi zəfəri təmin edən çox mühüm amillərdən biri də dost və tərəfdaş dövlətlərin ölkəmizə mənəvi-

siyasi dəstəyi oldu. Bu sırada Türkiyə və Pakistan dövlətlərinin xüsusi yeri və müstəsna rolu ayrıca qeyd edilmişdir.

Ümumiyyətlə, ölkəmizlə dostluq və qardaşlıq münasibətlərinə malik olan hər iki güclü dövlətin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli və qətiyyətli olub. Həm Türkiyə, həm də Pakistan 27-ə il yaxın davam edən işğal dövründə, istər ikinci Qarabağ savaşını zamanı, istərsə də postmüharibə mərhələsində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqlı mövqeyinə prinsipial dəstək ifadə ediblər. Bu, Azərbaycan xalqı və dövləti tərəfindən olduqca yüksək qiymətləndirilir.

Yeni mərhələdə hər üç dövlət müxtəlif səhələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasını güclü siyasi iradə nümayiş etdirir. Bu istiqamətdə mühüm təklif və təşəbbüslər irəliləyir, konkret addımlar atılır.

Azərbaycan Respublikasının Milli Məclisinin parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünü irəli sürmüş, təşəbbüsünü Türkiyə və Pakistan tərəfindən müsbət qəbul olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı çərçivəsində parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması isə strateji önəm daşıyır. Bu, ölkələrimiz arasında tarixi əhəmiyyətə malik dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə əlavə təkan verir.

Eyni zamanda Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin inkişafı regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa ciddi töhfədir. Əminliklə söyləmək olar ki, ölkələrimiz bundan sonra da müxtəlif səhələrdə işbirliyi uğurla davam etdirəcək yeni tarixi nailiyyətlərin altına imza atacaqlar!

Azərbaycan-Türkiyə-Pakistan dostluğunun və qardaşlığının təəcəssümü

Könül NURULLAYEVA,
Milli Məclisin deputatı:

Qələbə ilə başa vurduğumuz ikinci Qarabağ müharibəsi bir sıra tərəfləri ilə yanaşı, həm də dost və qardaş ölkələrdə münasibətlər baxımından sınaq oldu. Oluşacaq fərqli və qürurvericidir ki, bu münasibətlər müharibə sınağının şərfəli çıxdı. Həm Türkiyə, həm də Pakistan 44 gün davam edən müharibə günlərində və sonrakı müddətdə xalqımızın haqq işini bir-mənəli şəkildə müdafiə etdilər, Azərbaycana siyasi və mənəvi dəstək verdilər ki, bu da dövlətlərimiz arasında mütəfəqqiyyətli ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

Dost və qardaş dövlətlərin bu dəstəyi Azərbaycana qarşı beynəlxalq təzyiqlərin qarşısının alınmasında və Ermənistan üzərində hərbi-siyasi qələbəmizin qazanılmasında mühüm rol

oynayan amillərdir. Eyni zamanda müharibə günlərində Azərbaycana göstərilən yüksək siyasi dəstəyin nəticəsidir ki, indi respublikamızın Türkiyə və Pakistanla münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu ilin iyun ayında Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması, son dövrlərdə Pakistandan Azərbaycana çoxsaylı nümayəndə heyətlərinin səfər etməsi bunun təsdiqidir.

44 günlük Vətən müharibəsi həm də bu üç ölkəni bir-birinə yaxınlaşdıraraq onların arasında yeni əməkdaşlıq platformasının yaranmasına vəsile oldu. İyul ayının 27-də Bakıda Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşünün keçirilməsi və böyük tarixi hadisəyə çevrilən Bakı Bəyannaməsinin imzalanması həm də üç dövlət arasında münasibətləri yeni siyasi itifaq səviyyəsinə yüksəltdi. Xatırladıq ki, bu təklif iyun ayında Pakistanın paytaxtı İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının İkinci Ümumi Konfransında Azərbaycan tərəfindən irəli sürüldü və iyul ayında gerçəyə çevrildi.

Prezident İlham Əliyevin Türkiyə və Pakistan parlamentlərinin sədrləri ilə görüşlərində Bakıda keçirilən Birinci Üçtərəfli görüşün əhəmiyyəti vurğulandı, üç ölkə arasında əməkdaşlığın geniş mənada Asrasiyada yeni işbirliyi çərçivələri formalaşdırıldığı bildirildi.

Həm Azərbaycan, həm Türkiyə, həm də Pakistan yerləşdikləri bölgələrdə aparıcı, öz müstəqil və qətiyyətli siyasətləri ilə fərqlənən dövlətləri olaraq, eyni zamanda, beynəlxalq ələmdə söz sahibidirlər. İndiyədək üç dost və qardaş dövlət arasında bir neçə sahədə birgə əməkdaşlıq formatları mövcud idi. Məsələn, hər üç dövlətin xarici işlər və müdafiə nazirlikləri arasında six birgə əməkdaşlıq həyata keçirilməkdədir. Bu cür birgə əməkdaşlıq həm regional, həm də global səviyyədə tərəflərin gücünə güc qatır.

Ümumiyyətlə, üç dövlət arasında mövcud olan münasibətlərin, qarşılıqlı faydalı əməkdaşlığın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu var.

Bakıda təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı isə Azərbaycan, Türkiyə və Pakistan arasında tarixi qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə, bu ölkələrin xalqlarının ortaq maraqlarına yüksək səviyyədə xidmət etməyə mühüm töhfə verəcək.

Bakı Bəyannaməsi Azərbaycan-Türkiyə-Pakistan dostluğunun və qardaşlığının təəcəssümüdür. Yeni mərhələdə hər üç dövlət müxtəlif səhələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasını güclü siyasi iradə nümayiş etdirəcək. Bu format getdikcə daha səmərəli platformaya çevriləcək ki, bu da Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələri daha da yüksək səviyyəyə çatdıracaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Daha 20 ölkənin vətəndaşlarının Azərbaycana giriş-çığına icazə verilib

Vaksiniyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığı nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, 2021-ci il avqustun 5-dən etibarən əlavə olaraq aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin də Azərbaycan Respublikasına giriş-çığına icazə verilir:

- Almaniya Federativ Respublikası;
- Avstriya Respublikası;
- Belçika Krallığı;
- Çex Respublikası;
- Danimarka Krallığı;
- İrlandiya Respublikası;
- İspaniya Krallığı;
- İsveç Krallığı;
- İsveçrə Konfederasiyası;
- Kanada;
- Lüksemburq Böyük Hersoqluğu;
- Malta Respublikası;
- Niderland Krallığı;
- Polşa Respublikası;
- Portuqaliya Respublikası;
- Serbiya Respublikası;
- Sinqapur Respublikası;
- Slovakiya Respublikası;

- Sloveniya Respublikası;
- Yunanistan Respublikası.

Bu qərar həmin ölkələrdə davamlı vaksiniyanın həyata keçirilməsi və pandemiya ilə mübarizənin qənaətbəxş olması ilə əlaqədardır.

Həmin ölkələrin vətəndaşlarının da Azərbaycan Respublikasına səfər etmələri üçün aşağıdakı tələblər gözlənilməlidir.

- Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksiniyası olunması və ya COVID-19 xəstəliyindən sağlamları barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçandan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçandan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Yaşı 1-dən aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar.

Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmayacaq və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaq.

Azərbaycanda vaksiniyasiya prosesi davam edir

Artıq 5 milyondan çox doza peyvənd vurulub

Əvvəli 1-ci səh.

Bir ildən artıqdır ki, bir çox ölkələrdə mübarizə aparılan COVID-19-un öhdəsindən tam gəlməyin, onu birləşikli məhv etməyin yolu, əlçi hələ mümkün olmasa da, yayılma sürətini azaltmaq üçün üsul və vasitələr tapılıb. Mütəxəssislər hələ də ciddi-cəhdə araşdırmalar davam etdirir. İndiyədək əldə olunmuş nəticələr göstərir ki, koronavirusa qarşı mübarizənin ən əhəmiyyətli vasitələrindən biri vaksiniyasiyadır. Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır. Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

Dünyanın elm adamlarının fikri bələdir ki, koronavirusun gəldikcə müxtəlif vasitələrdən biri vaksiniyasiyadır.

sər Avropa ölkələrindən və ümumiyyətlə dünyadan geri qalır. Bu istiqamətdə müsbət tendensiyanın davam etməsi üçün isə gərəklilə addımlar atılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən COVID-19 pasportu olmadan idarə, müəssisə, ictimai nəqliyyat, sadıq və eyniləncə mərkəzlərinə getmək mümkün olmayacaq.

Koronavirusla mübarizə tədbirlərinin həyata keçirilməsinə ilk gündən böyük diqqət və məsuliyyətlə yanaşan Azərbaycan dövləti bu istiqamətdə bütün zəruri, əhəmiyyətli işlər görür. Respublikamız vaksiniyası əldə edən, əhalinin kütləvi vaksiniyasına başlayan ilk ölkələr sırasındadır. Azərbaycanla yanaşı, ayının 18-dən tibb işçilərinin peyvəndlənməsi ilə başlayan bu proses uğurla davam etdirilir. Artıq 5 milyondan çox doza peyvənd vurulub. Həmin peyvəndlərin tam təhlükəsiz olduğu, indiyədək ciddi əks göstəriş faktörünə qeyd alınmadığı məlumdur.

Bununla belə, Azərbaycanda son günlər koronavirusa yoluxma sayında artımın olması narahatlığa səbəb olmağa başlayıb. Yenidən qapanmalara və sərt tədbirlərə ehtiyac yaranma bilirmi? Vəziyyətin pisləşməyə doğru getməməsi, yoluxma sayında artımın olmaması üçün nə etmək lazımdır?</



İŞİMİZ, GÜZƏRANIMIZ

İlham Əliyevin iqtisadi islahatları səmərə verir



Əvvəlki-ci səh.

İxracatımızda qeyri-neft-qaz məhsullarının payı da artır. Bu fakt onu göstərir ki, ölkəmiz ixracatçı məhsulların istehsalına üstünlük verir. Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təmin edən başlıca faktor da budur.

Cari ilin 6 ayında qeyri-neft məhsullarının ixracında plastik kütlə və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, elektrik enerjisi, sement üstünlük təşkil edir. Kənd təsərrüfatı sahəsində ən çox ixrac olunan məhsullar meyvə-tərəvəz, pambıq lifi, şəkər, bitki və heyvan mənşəli piylər və yağlar.

həmçinin alkoqollu və alkoqolsuz içkilər, çay, meşə fındığı və xurmadır. Tərəvəz məhsullarının ixracında pomidorun payı daha çoxdur. İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İslahat icmalı"nda qeyd edilir ki, cari ilin 6 ayında Azərbaycanın qeyri-neft sektorunda 5,1 faizlik artım qeydə alınıb.

Beynəlxalq Valyuta Fondu Avropanın inkişaf etməkdə olan ölkələrində 4,4, Latın Amerikası və Karib ölkələrində 4,6, Yaxın Şərqi və Mərkəzi Asiyada 3,7 və Sub-Sahara Afrikada 3,4 faiz iqtisadi artım proqnozlaşdırıb. Göründüyü kimi, Azərbaycanın qeyri-neft sektorunun bu ilin ilk 6 ayındakı artım tempi sadalanan ölkə qrupları üzrə 2021-ci ilin iqtisadi artım proqnozlarını üstələyir.

Dövlət idarəetmə islahatları, o cümlədən, vergi-gömrük inzibatchılığının təkmilləşməsi, şəffaflaşdırma və kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində ölkəmizdə dövlət büdcəsinin gəlirləri də artır. Dövlət idarəetmə islahatlarının aparılması, dövlət müəssisələrində korporativ idarəetmənin genişləndirilməsi, vergi-gömrük administrasiyasının təkmilləşdirilməsi, fiskal institutların islahatı, büdcə vəsaitlərindən səmərəli və şəffaf istifadənin artırılması, elektron hökumətin əhatə dairəsinin genişləndirilməsi, ASAN, DOST, "Azexport" kimi platformaların gücləndirilməsi nəticə etibarilə şəffaflıq, hesabatlılıq və səmərəliliyin daha da yüksəldilməsinə səbəb olub.

İqtisadiyyatın inkişafı, büdcə gəlirlərinin artması dövlətə vətəndaşların sosial məsələlərinin həllinə daha geniş imkanlar yaradır. Bunun nəticəsidir ki, Azərbaycanda sosial ödənişlər son 3 ildə 60 faizdən çox, o cümlədən minimum pensiya 82, orta pensiya 60, orta müavinət 100 və ünvanlı sosial yardım 72 faiz artıb. Hazırda ölkə üzrə yaşayış minimumu 196 manat olduğu halda, orta pensiya 360 və minimal əməkhaqqı 250 manatdır.

Rüstəm KAMAL,
"Azərbaycan"

İordaniya Biznesmenlər Assosiasiyası Azərbaycana böyük maraq göstərir

Əmmanda İordaniya Biznesmenlər Assosiasiyasının prezidenti Həmdü Əl Təbbaa ilə Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimov arasında keçirilən görüşdə iki ölkənin sahibkarları arasında əməkdaşlığın inkişafı perspektivləri müzakirə olub.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı diplomat İordaniyalı iş adamlarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, bir ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu Ölət Azad İqtisadi Zonası, ölkəmizin iqtisadi inkişafı, Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli neft-qaz və kommunikasiya layihələri barədə məlumat verib. O qeyd edib ki, İordaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın böyük potensialı var və hər iki ölkənin sahibkarlarının birgə səmərəli imkanları mövcuddur. Səfir əlavə edib ki, dost ölkələr arasında ticarət dövryyəsinin həcmi daha da artırılmalıdır.

Həmdü Əl Təbbaa deyib ki, onun rəhbərlik etdiyi assosiasiya Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etməsinə töhfə verməyə hazırdır. O məlumat verib ki, assosiasiyanın nümayəndə heyəti Bakıya səfər edib və 2007-ci il iyulun 29-da Əmmanda AZPROMO ilə ixracatın və sərmayələrin artırılmasına dair sənəd imzalanıb. Əl Təbbaa azərbaycanlı iş adamlarını İordaniya iqtisadiyyatına investisiya qoymağa dəvət edib.

Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı çoxalıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurun sadələşməsi, vətəndaş məmnunluğunun artırılması, elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlərini davam etdirir.

Tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi daha çox əmlakın qeydiyyata alınmasına səbəb olub. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 30,2% artıb. Belə ki, 2021-ci ilin yanvar-iyun ayları ərzində 144 558 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb. Bunun 33 129-u isə 111 429-u isə təkrar qeydiyyatdır.

Cari ilin yanvar-iyun ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 21 643-ü fərdi yaşayış və bağ evi, 44 576-sı mənzil, 71 904-u torpaq sahəsi, 1 645-i qeyri-yaşayış binası, 4 411-i qeyri-yaşayış sahəsi, 363-ü əmlak kompleksi, 16-sı isə çoxmərtəbəli yaşayış binasıdır.

Bu dövrdə həmçinin 7 533 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin ola-

raq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 16,6% artıb. Anoloji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Bundan əlavə, fərdi yaşayış və bağ evlərinin, mənzillərin, qeyri-yaşayış sahələrinin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb.

Ümumilikdə isə, ötən ilin ilk 6 ayı ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 41,9% artaraq 78 508-dən 111 429-a yüksəlib.

Cari ilin yanvar-iyun ayları ərzində 113 976 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,5% artım deməkdir. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yükünlüyünə) dair 189 318 arayış (Forma-1) verilib. 2020-ci ilin ilk 6 ayı ilə müqayisədə bu növ arayışların sayı 67,9% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 6 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 52,5% artaraq 23 224 olub.

Mərkəzi Bankın valyuta ehtiyatları 6,5 milyard dollara yaxındır

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

AMB-nin valyuta ehtiyatları avqustun 1-nə 6 milyard 496,5 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 41,2 milyon dollar çoxdur.



"Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviasirkətlər tərəfindən istifadə olunmur"

Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə olunması barədə yanlış məlumat yayılıb.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviasirkətlər tərəfindən istifadə olunmur. AZAL kütləvi informasiya vasitələrini təsdiqlənmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır.

"Azərbaycan Hava Yolları" bu təxribatçı hərəkatların, yeni qəsdən yalan məlumatların yayılmasının qarşısını almaq üçün hüquq mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.

Kənd həkim məntəqəsi əsaslı təmir edilib

Gədəbəy rayonunun Şəkərbəy kəndində yenidən qurulan kənd həkim məntəqəsinin açılışı olmuşdur.

Açılış mərasimində çıxış edənlər rayonda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrindən, xüsusilə səhiyyə xidmətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıqlar. Qeyd edilib ki, yenidən qurulacaq müasir tipli avadanlıqlarla təchiz olunan Şəkərbəy kənd həkim məntəqəsi 500 nəfər əhəlinin yaşadığı Şəkərbəy kəndindən əlavə ətraf kəndlərin sakinlərinə də xidmət göstərəcək.

Tovuzda tütün yığımına başlanılmışdır



İqtisadi cəhətdən gəlirli olan tütünçülüyün inkişafı üçün Tovuzda məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də tütün sahələrinin genişləndirilməsidir. Cari il rayon ərazisində 100 hektardan çox sahədə tütün ekilib.

Artıq rayonda tütün dəriminə başlanılmışdır. Sahələrdə 200 nəfərdən çox tütünçü çalışır. Onlar 40 tondan çox yaş tütün tedarük etmişlər.

Qeyd edək ki, hər il yetişdirilən tütünün qurudulmasında qarşısı çıxan çətinliklər artıq arxada qalmışdır. Belə ki, keçən il Yaponiya investorlarının dəstəyi ilə "Tovuz Aqro Sənaye" MMC-nin nəzdində tütünqurutma məntəqəsi fəaliyyətə başlamışdır. Müəssisənin həftəlik gücü 132 tondur. Bu o deməkdir ki, nəinki Tovuzda, eləcə də ətraf rayonlarda yetişdirilən tütün bu məntəqədə heç bir problem olmadan qurulduca bilər.

Abadlıq səlqi-sahmandan başlayır

Ağstafa getdikcə daha tanınmaz olur

Son illər həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində Ağstafanın siması başdan-başaya dəyişmişdir. Bunu elə rayon ərazisində daxil olarkən hiss etmək mümkündür.

Geniş asfalt yollar, göz oxşayan yaşillıq, səlqi-sahman adında xoş əhvali-ruhiyyə yaradır. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlarla həyata keçirilən irimiqyaslı infrastruktur layihələri nəticəsində növbəti rayon mərkəzi, eləcə də kənd və qəsəbələrə müasir yaşayış məskənlərinə çevrilmişdir.

Əhəlinin asudə vaxtının daha səmərəli təşkili və rahat istirahət etmələri üçün yeni parklar salınıb, mövcud istirahət və mədəniyyət mərkəzləri əsaslı şəkildə yenidən qurulmuşdur. Bu sırada 0,5 hektar ərazisi olan mədəniyyət və istirahət parkında abadlıq və yenidənqurma işləri aparılıb, Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev parkının və rayon icra hakimiyyətinin qarşısı abadlaşdırılıb, bir sıra küçələrdə səkilər bərpa olunmuş, o cümlədən Bakı-Qazax magistral yolunun Ağstafa şəhərinin ərazisindən keçən hissəsində piyadaların təhlükəsiz keçidi üçün səki salınıb, Ağstafa Mədəniyyət Mərkəzinin ətrafında təmir-tikinti işləri aparılıb, bəzi ərazilərdə avtomobil yolları genişləndirilmiş və s. işlər görülmüşdür.

Rayon mərkəzindəki çoxmənzillli yaşayış binalarının təmiri də diqqət mərkəzində saxlanılıb. Artıq xeyli vaxtdır ki, dövlət başçısının ayırdığı vəsaitlə həmin binaların təmirinə başlanılmışdır. Qısa vaxt ərzində onların dam örtükləri dəyişdirilmiş, giriş hissələri əsaslı şəkildə təmir edilmiş, ətrafları abadlaşdırılmış, işıqlandırma qurğuları quraşdırılmış, bəzələrinin həyatında istirahət guşələri yaradılmışdır. Bu istiqamətdə işlər davam edir. O cümlədən, Ağstafa şəhərinin şimal-şərq hissəsində daire abidə kompleksinin ətrafındakı küçədə dekorativ hasar tikilib. Heydər Əliyev prospektində yerləşənictimai və fərdi tikililərin, habelə sahibkarlıq obyektlərinin fasadlarında aparılan təmir-bərpa işləri isə yekunlaşmışdır. Həmçinin başqa bir küçədəki 4 mərtəbəli çoxmənzillli yaşayış binasının fasadları rənglənmiş, vətəndaşlar tərəfindən inşa edilən qanunsuz tikililər sökülərək yerində abad həyət yaradılmışdır. Digər çoxmənzillli binaların da hündürü asfaltlanmış, eləcə də Şəhidlər xiyabanına gedən yola asfalt-beton örtük salınıb. Onu da qeyd edək ki, qış mövsümünə hazırlıq məqsədilə çoxmənzillli yaşayış binalarının tütü və havalandırma bacaları da təmizlənmişdir.

Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində də işlər davam edir. Hazırda Sadıqlı kəndində 360 şagirdlik məktəb binasının tikintisində son tamamlama işləri görülür. Həssensu kəndində Heydər Əliyev Fondunun vəsaiti ilə 420 şagirdlik yeni məktəb binası tikilib. Göycəl kəndində isə 360 şagirdlik məktəb binasının istilik sistemi yenidən qurulmuşdur. Məktəbəqədər tərbiyə müəssisələrinə gəldikdə, bu sahədə Vurğun qəsəbəsindəki, eləcə də Düzqışlaq və Köhnəqışlaq kəndlərindəki körpələr evi-uşaq bağçaları təmir olunmuşdur.

Rayonun yollarında aparılan yenidənqurma işləri də sürətlə davam edir. Hazırda 2,8 kilometrlik Böyük Kəsik-Ağgöl avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Dağ Kəsəmə kəndinin mərkəzi küçəsinin isə yenidən qurulmasına başlanılmışdır. Nəzərdə tutulmuşdur ki, 2,2 kilometrlik küçəyə asfalt örtüyü döşənsin, səkilər yenidən qurulmaqla işıqlandırılınsın.



kilometrlik küçəyə asfalt örtüyü döşənsin, səkilər yenidən qurulmaqla işıqlandırılınsın.

Dağ Kəsəmə kəndinin mərkəzi küçəsinin isə yenidən qurulmasına başlanılmışdır. Nəzərdə tutulmuşdur ki, 2,2

kilometrlik küçəyə asfalt örtüyü döşənsin, səkilər yenidən qurulmaqla işıqlandırılınsın.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Şamaxının yol infrastrukturunu müasir səviyyədə yenidən qururlar

Prezidentin müvafiq sərəncamına əsasən, Şamaxı şəhərində 126 adda prospekt və küçələrin təmir işlərinə başlanılıb. Artıq 20 adda prospekt və küçədə agentlik tərəfindən aparılan təmir-tikinti işləri başa çatmaq üzrədir.

Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yarasız qurultu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırma və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

Bundan başqa, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 120-cü km-də Bakı şəhəri istiqamətində Şamaxı şəhərinə və yolun 123-cü km-də Ağsu is-



tiqamətində Şamaxı şəhərinə giriş-çixış yollarında nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə eyni səviyyəli yol qovşaqlarının tikintisi aparılır. Eyni zamanda sözügedən layihəyə uyğun olaraq, Ağsu rayonu istiqamətində Bakı şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin 123-cü km-də yerləşən dairəyə daxil olmadan Bakı şəhəri istiqamətində rahat və maneəsiz hərəkətinin təmin olunması

məqsədilə əlavə hərəkət zolağının tikintisi də icra olunur.

Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Şamaxıda aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, həm də kənd təsərrüfatı və turizm inkişafına təkan verəcək. Bu isə turizm potensialı yüksək olan rayon üçün xüsusi əhəmiyyət kəsb edir.

Ağdaşda ümumi məhsul buraxılışının həcmi 13,6 faiz artıb

Ağdaş rayonunda bu ilin birinci yarısında iqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışının həcmi 178,2 milyon manat olub ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz və ya 21,3 milyon manat çoxdur.

Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, yarım ildə kənd təsərrüfatı istehsalı sahəsində artım 7 faiz olub. Ən çox artım sənaye məhsulları istehsalında. Belə ki, 2021-ci ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 39 milyon 630,6 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu da əvvəlki ilin ilk altı ayı ilə müqayisədə 15 milyon 474,6 min manat çoxdur. Qeyd edək ki, sənaye məhsulları istehsalının 93,4 faizi emal sektorunun payına düşür.

Kəngərli rayonunda Baytarlıq İdarəsi üçün yeni bina tikilib

Yeni inzibati binanın inşası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan binanın zirzəmi qatında arxiv, iş otaqları, sünü mayalanma avadanlıqlarının, dərmanların saxlanma otaqları, yeməkməxanə və qazanxana yerləşəcək. Birinci mərtəbədə iş otaqları, laboratoriya, patoloji materialların qəbulu otağı, bakteriologiya və serologiya şöbələri, ikinci mərtəbədə isə iş otaqları, baytar həkimi və sahə baytar məntəqəsi üçün otaqlar olacaq.

İnşaat işlərinə keyfiyyət amilinə ciddi önəm verilir, əsasən, yerli materiallardan istifadə olunur, texniki təhlükəsizlik diqqət mərkəzində saxlanılır.



Ana dilimi anam kimi sevirəm

Ulu Öndər Heydər Əliyev demişdir: "Hər bir xalq öz dili ilə yanar. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkündür. Dilimiz çox zəngin və abəhəngdardır, dərin tarixi köklərə malikdir. Şəxsin mən öz ana dilini çox sevir və bu dil-dən danışmağımla fəxr edirəm".

Mənim ana dilim! Bu o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan layları bu dildə demişdir. Bu o dildir ki, Füzuli eşqi, Nəsimi dözümlü, Vurğunun Vətən sevgisi, Üzeyirin musiqi dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımızda, canımızda hopmuşdur. Ana dili bizim müqəddəs sərvətimizdir. Ana dili ömrümüzə mənə verən, onu gözəlləşdirən əxlaq dərsləridir. Ana dili adicə bir ifadə deyil, ürəklərə hərət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzindir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli dəyərimizdir.

İnsan hələ körpə iken dilin vasitəsilə ana dilində doğulmuşdur, hiss edir, eşitdiyi nağıllardakı hər sözün, hər ifadənin necə səsləndiyini öyrənməyə cəhd edir.

Mənim ana dilim Azərbaycan dilidir. Bu dil mənə dünyaya gətirən anamın dilidir, üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir, Azərbaycan Respublikasının dövlət dilidir. Dil xalqın ən böyük mənəvi sərvətidir. Bu elə bir sərvətdir ki, xalqın hər bir fərdi onun vasitəsilə özünüifadə imkanına əldə edir. Dil milli kimliyin sənədsiz təsdiq formasıdır.

Ümummilli Lider Heydər Əliyev gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsinə tövsiyə etmişdir: "Öz dilini sevməyən adam öz tarixini bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyəti olmayacaq".

Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin sağlığı, təmizliyi istiqamətində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaq.

Azərbaycan dili bizim varlığımızdır. Onun saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən mühafizə etmək bizim borcumuzdur. Mən də Azərbaycan ölkəsində yaşayıb Azərbaycan dilində danışdığımız görə fəxr edir və yazımı bir şeir bəndi ilə bitirmək istəyirəm:

*Mənim ana dilim-mənim kimliyim,
Pasportum, özümə öz hakimiyyətim.
Məni həm babamla, həm də nəvələmlə
Bağlayıb zəban tarix bağışınan.
Dünyənim, usabanım, üstəlik, hələ
Mənim söz hünerim, söz bayrağımsan!*

Aygül SADAYQIZI,
YAP Gənclər Birliyinin ictimai fəali

Ana dilinə münasibət, onun qorunması hər dövrdə qabaqcıl, millətsevər ziyalıların diqqətindədir. Onlar bu məsələyə böyük həssaslıqla yanaşmış, diqqət mərkəzində saxlayıblar. Ana dili xalqın milli varlığıdır.

Əsrlərboyu Azərbaycanın əraziləri dönə-dönə döyüş meydanlarına çevrilib. Vətən torpaqlarımız müxtəlif dövrlərdə ərəb, fars və rus işğalına məruz qalıb. Xalq ən çətin, ən məşəqətli günlərində də öz milli-mənəvi dəyərlərinə sahib çıxıb. Ana dilimiz də zaman-zaman ağır sınaqlardan keçməli olub. Onu qorumaq, yaşatmaq üçün mübarizə apararılmış bu yolda hər cəfaya dözüblər.

"Ana dili millətin mənəvi birliyi"

Azərbaycanın tanınmış çələm adamlarının fəaliyyətində ana dili məsələsi hər zaman əhəmiyyətli yer tutub. Mirzə Kazım bəy, Mirzə Şəfi Vəzəh, Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşın, Həsən bəy Zərdəbi, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov və başqaları ana dilinə münasibətdə böyük təəssübkeşlik nümayiş etdiriblər.

Mirzə Fətəli Axundzadə milli mədəniyyətimizin banisi Həsən bəy Zərdəbiyə "Əkinçi" qəzetinin nəşrə başlaması əfəsinə göndərdiyi məktubda yazmışdı: "Sizin qəzetinizin məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi, aydınlığı, orfoqrafyanın düzgünlüyü olmalıdır, çünki qəzetiniz başqa məsələlərə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır". Mirzə Fətəli Axundzadə qeyd etirdi ki, bütün müəlliflər "adət edilmiş qəliz kəlmələri işlətməkdən çəkinməlidirlər".

Elə Həsən bəy Zərdəbi də həm özünün, həm də əməkdaşlıq etdiyi müəlliflərin məqalələrində dil və üslub səlisliyinə çox diqqət yetirib, qəliz ifadələri mətindən çıxarıb, əcnəbi kəlmələrin və oxucuların müəyyən qisminə qaralıq qala bilən sözlərin izahını verib.

Bütün yaradıcılığı boyu ana dilinin saflığı uğrunda qətiyyətlə mübarizə aparan, doğma dilinə xor baxan, bu dildə danışmağı şəhənə siğışdırımayan insanları kəskin tənqid hədəfinə çevirən Cəlil Məmmədquluzadə "Anamın kitabı" pyesində bu problemi bütün dərinliyi ilə əks etdirə bilib. Ədib XX əsrin əvvəllərində bəzi ziyalıların ana dilinə biganə münasibəti bu əsərdə üç qardaş - rus dilinə meyilli Rüstəm bəy, fars dilinə meyilli Mirzə Məhəmmədəli, türk dilinə meyilli Səməd Vahid obrazları vasitəsilə təsvir edib. Müəllif sadəcə xalq danışığı dilinə olan məhəbbətini "Anamın kitabı"nda Zəhrəbəyimin, Gülbaharın və çobanların dilindən ifadə edib.

Azərbaycan dilinin saflığı uğrunda mübarizədə dahi Üzeyir bəy Hacıbəyli də misilsiz xidmətlər göstərmişdir. O, 1906-cı ildə çələmə aldıqı "Hansı va-

nitətilər ilə dilimizi öyrənib kəsbimaa-rif etməliyik?" silsilə məqaləsində əcnəbi sözlərin yersiz işlədilməsinə qarşı çıxıb. Üzeyir bəy Azərbaycan dilində qarşılıqlı olan sözlərə üstünlük verilməsi tələbini irəli sürərək "danışiq əsnasında fikrimizin əcnəbi kəlmələrdən təmiz olaraq türk sözlərimiz vasitəsilə ifadəsinə sey göstərməliyik" deyə bildirib.

XX əsrin əvvəllərində ana dilinin mövqeyini qoruyub saxlamaq uğrunda aparılan mübarizədə görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərlinin də xüsusi rolu olub. O, "Ana dili haqqında" adlı məqaləsində yazıb: "Hər millətin özünəməxsus dili var ki, onun məxsusı məlumdur. Ana dili millət mənəvi birliyi, həyatının mayesi

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır, Bu dil bir-birimizlə əhdi-peymanımızdır. Bu dil tanıtmış bize bu dünyada hər şeyi, Bu dil əcdadımızdan bizə miras verdiyi Qiymətli xəzinədir... onu gözələrimiz tek Qoruyub, nasillərə biz də hədiyyə verək.

Əlifba islahatı uğrunda mübarizə...

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan dilində nəşr olunan qəzet və jurnallar mətbuat dilinin ədəbi dilimizə normala və tələblərinə uyğun formalaşması üçün xeyli işlər gördülər. Azərbaycanın görkəmli dilçi alimləri qəzet dilinin nəzəri və praktik məsələlərinin öyrə-

ziyalarının əlifba islahatını həyata keçirməsinə uğrunda cəhdləri sayərəş qalmadı. Bu, ideya unudulmadı.

Azərbaycan hökumətinin qərarı ilə 1922-ci ildə Yeni Əlifba Komitəsi yaradıldı. Həmin komitəyə tapşırıldı ki, Azərbaycan (türk) dili üçün latin qrafikalı əlifba tərtib etsin. Bu, yeni əlifbaya keçilməsi yolunda ilk ciddi addım oldu. 1923-cü ildən latin qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilən Birinci Ümumittifaq Türkooloji Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən Azərbaycanda kütləvi şəkildə latin qrafikalı əlifba tətbiq olundu.

Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizə aparıldığı illərdə yeni əlifbanın tətbiqi bu mühüm,

Azərbaycanda kirit qrafikasından yarım əsrdən çox istifadə olundu. Bu əlifba vasitəsilə orta məktəblərdə şagirdlərimiz yazıb-oxumağı öyrəndilər. Kirit əlifbası ilə kitablar, qəzetlər, jurnallar işiq üzü gördü. Elmi, bədii əsərlər bu əlifba ilə çələmə alındı.

Ancaq XX əsrin sonlarına doğru zamanın gərđişi yenə dəyişdi. Azərbaycan xalqı çoxdan arzusunda olduqu müstəqilliyinə qovuşdu. Bundan sonra ana dilimizin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Azərbaycanda təcridən latin qrafikalı əlifbanın tətbiqinə başlandı.

İllərlə aparılan mübarizə gözənlən nəticəni verdi. Azərbaycan Respublikası ərazisində bütün idarə və mənəşsələrdə, dövlət və qeyri-dövlət qurumlarında yazışmalar latin qrafikalı əlifba ilə aparıldı. Bu tarixi proses Heydər Əliyevin 2001-ci ilin 18 iyununda imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmandan sonra reallaşdı. Həmin ilin avqustunadək ölkəmizdə latin əlifbasına keçid bütünlüklə təmin edildi. Əlifba dəyişikliyi ilə ölkəmizdə bir sıra işlərin həyata keçirilməsi zərurəti yarandı. Ulu Öndər ana dilimizlə bağlı çıxışlarında birində deyib: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsin arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var".

Milli Məclis 30 sentyabr 2002-ci ildə Heydər Əliyevin tövsiyəsi ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun qəbul etdi.

Sənəddə qeyd olunub ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Müxtəlif vaxtlarda Prezident İlham Əliyevin imzaladığı sərəncamlar və bu istiqamətdə görülmə işlər ana dilimizin inkişafına təkən verdi. Dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latin qrafikasına keçid üçün tədbirlərin həyata keçirilməsi haqqında" sərəncamı həmdə əlifba ilə bağlı problemlərin həllində mühüm addım oldu. Kütləvi nəşrlərin latin qrafikasına keçirilməsi təmin edildi. Dövlət başçısının sonrakı sərəncamları əsasən 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latin qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Prezident İlham Əliyev deyib: "Bizim millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

«Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır»



mənəziləndir. Ananın südü bədənin mayesi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Her kəs öz anasını və vətəni sevdiyi kimi, ana dilini də sevir.

Bu, Allah-Taalanın gözəl nemətlərindən biridir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcudur.

Bir millətin malını, dövlətinə və həttə vətəniini alından əlsən, ölüb itməz, amma dilini alsan, tövət olar və ondan bir nişan qalmaz. Bu doğrunu sair millətlərin həqiqi edibləri və yazıçıları yaxşı anlayıblar və əsərlərini ana dilində yazmaqla belə millətin exlaqını düzəldib, ağına və ruhuna təbiyyə veriblər və verməkdədirlər..."

Şair Əbətayar Vahabzadə ana dilimizi ulularımızdan bizə qalan ən dəyərli əmanət hesab edirdi:

nilməsi sahəsində ciddi tədqiqatlar aparılıb.

Həmin dövrdə də qarşıda duran mühüm məsələlərdən biri əlifba məsələsi idi. Əsrlərdən bəri Azərbaycanda istifadə olunan ərəb əlifbası bir sıra problemləri ortaya çıxmasına səbəb olmuşdu. Əsas problemlərdən biri ərəb qrafikasının dilimizin ses sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi idi. Hələ XIX əsrdə Mirzə Fətəli Axundzadə və digər maarifpərvər ziyalılarımız əlifba islahatı aparılmasına səy göstərsələr də, əlifba islahatı ideyasını həyata keçirə bilməmişdilər.

İlk dəfə ölkəmizdə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra latin əlifbasına keçildi. 1920-ci ildə Aprel işğalı cümhuriyyət hökumətinin bu sahədə planlarını yarımcı qoydu. Ancaq bütün xeyirli əməllər kimi Azərbaycanın qabaqcıl

məqsədyönlü işlərin həyata keçirilməsinə təkən oldu. Həmin dövrdə Türkiyə Cümhuriyyətində də latin qrafikalı əlifbaya keçildi. Sovet Sosialist Respublikaları İttifaqında (SSRI) və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsinə də təşvişə düşən sovet hökuməti yeni qərar qəbul etdi. Azərbaycanda əlifba yenidən dəyişdirildi.

İkinci Dünya müharibəsi dövründə - 1940-cı il yanvarın 1-dən kirit qrafikalı əlifbaya keçmək haqqında qərar verildi. Ancaq ana dilimizin özünəməxsusluğu bu əlifbada da müəyyən dəyişikliklər zərurətini meydana çıxardı. Kirit qrafikasının dilimizin fonetik ses sistemine uyğunlaşdırılması üçün sonralar Azərbaycan kirit qrafikasında bir sıra dəyişiklik edildi.

Əvvəli 1-ci səh.

"Sədərək", "Binə" köçəri quşlara qənim oldu

Azərbaycan Ornitoloji Cəmiyyətinin (AOC) sədri, dosent Elçin Sultanov deyir ki, ölkəmizə hər zaman qışlamaq üçün şimaldan daha çox qazqimilər, ördəklilər, maygüzlər, batağanlar gəlir. Su bataqlıq quşları isə Azərbaycandan keçməklə cənuba doğru uçur və qışı Afrikada keçirirlər. Quru quşları Azərbaycana əsasən yazda gəlir, belə quşların çoxu payızda qışlamaq üçün Afrikaya, bir qismi isə Hindistana köç edir.

Ornitoloq bildirir ki, tədqiqatlar aparılmadığı üçün ölkəyə miqrasiya edən köçəri quşların dəqiq sayı bilinmir. Lakin müşahidələrə əsasən, son illər ərzində Azərbaycana miqrasiya edən quşların sayının azaldığını söyləmək olar.

Bunu birbaşa dünyada baş verən iqlim dəyişikliyi - qışın mülayim keçməsi ilə əlaqələndirən alim sözlərinə görə, ölkəmizə köç edən quşların sayının azalması ümumən qışda köç edən quşların sayının azalması demək deyil: "Çox güman ki, köç edən quşlar heç Azərbaycana gəlib çatmır. Qış isti keçəndə onlar şimal ərazilərdə - Şimali Qafqazda, Həştər-xanda və digər yerlərdə qışlayırlar. Su quşlarının qışlaması üçün böyük su hövzələrinin - su anbarlarının, gölmeçələrin olması lazımdır. Əgər göllər varsa və onlarda su rejimi dəyişməyibse, quşlar həmin yerlərdə qalib qışlayırlar. Amma göl qurudulubsa, onda quşlar qışlaya bilmirlər və başqa yer axtarırlar".

Qışlama yerlərinin azalmasına təsir göstərən digər amillərdən danışan mütəxəssis əlavə edir ki, bəzi yerlərdə tikillilərin aparılması və göllərin qurudulması ölkəmizə qışlamaq üçün ucub gələn quşların sayının azalmasına səbəb olub: "Təəssüf ki, Azərbaycanda göllərə, su hövzələrinə quşların

Köçəri quşlar Azərbaycandan niyə yan uçur?

İqlim dəyişikliyi və insanların təbiətə kortəbii müdaxiləsi quşların miqrasiyasına mənfi təsir göstərir



yeri tam itirildi. Buna görə indi buradan köç edən quşlar yoxdur".

"Beşbarmaq"ın dəhliz mistikası

Azərbaycanda quşların köç etdiyi əsas yerlərdən biri Siyəzən rayonunda - "Beşbarmaq" dağı ilə Xəzər dənizinin arasında yerləşir. Burada taxminən 10 km-lik dar dəhliz quşların köç üçün seçdiyi maraqlı yerlərdəndir.

Dəhlizin çox əhəmiyyətli köç yeri olduğunu deyən Elçin Sulta-

nov bildirir ki, bu dar yerdə çox sayda quşun uçması maraqlı görünür: "Buraya həm su quşları, həm də yırtıcı quşlar köç edir. Son 10-15 ildə xarici ölkə alimləri bu yerlə çox maraqlanırlar. Orada almanlar tədqiqatlar da aparıb".

"Beşbarmaq" dağında qoruyun yaradılması üçün işlərin aparıldığından söz açan tədqiqatçı alim həmin ərazidə - dəniz kənarı yaxınlığında quş müşahidə stansiyasının tikiləcəyini açıqlayır. O, quşların köç yerli olan bu ərazidə gələcəkdə turizm inkişafı edəcəyinə əminliyini də ifadə edir.

Bakı köçəri quşlar üçün yeni sevimli məkana çevrilib

Son illər ərzində quşlar alimlərinə baş verən dəyişikliklər və köç etməsi ilə bağlı olmayıb. Çoxumuz şahid ki, Bakının, Sumqayıtın yaşayış ərazilərində, parklarda dendrofil quşların sayı artıb. Elçin Sultanov deyir ki, əvvəllər Abşeron yarımadasında ağac çox olmadığı üçün burada, əsasən, yunımsəhra, çöl quşları yaşayırdı. Buna görə də yarımada

caq. Yuvalamaq üçün yer tapdıqdan sonra qarğaya yem lazımdır ki, bu da zibilxanalardadır".

Qarğaların başqa ölkələrdə də çox olduğunu deyən və bunu normal hal sayan alim hesab edir ki, şəhərlərdə dendrofil quşlar artırsa, qarğalar da artmalıdır. Amma hər yerdə zibil qutuları qapalı olarsa, qarğa və göyərçinlər yem tapa bilməyəcəkləri üçün onların sayı dəfələrlə azalacaq. "İndi bir çox yerlərdə zibil qutularının üstünün açıq olması qarğa və göyərçinlərin böyük şəhərlərimizdə yaşamağı üçün şərait yaradır. Bu quşlara dünyanın demək olar ki, bütün böyük şəhərlərində rast gəlinir. Məsələn, Moskva kimi böyük şəhərdə göyərçinlər boldur. Təbiətdə göyərçinlər bir dəfə yuvaladığı halda, Moskvada yem bolluğu olduğu üçün ilboyu yuvalayır, hər iki aydan bir də bala çıxarıır".

Quş ağıllının möcüzəsi

Qidalanmaq və nəsil artırmaq üçün bir yerdən digər yere köç edən quşların getdikləri ünvanlara tərəfindən kortəbii şəkildə müəyyən edilir. Miqrasiya edən quşların getmək istədiyi yeri necə tapması ilə bağlı aparılan tədqiqatlar nəticəsində məlum olub ki, onlar gələcəkləri ünvanı anadan-gələmə instinktlərinə əsaslanaraq tapırlar. Quşun getdiyi yeri tapmasında qazanılan təcrübənin əhəmiyyəti də inkar edilmir.

Demək, quşların Azərbaycana qışlamaq üçün ucub gəlməsi və buradan köç etməsi kortəbii şəkildə baş verən hadisələrin tərkib hissəsi deyil. Onlar buraya "planlı" şəkildə dincəlmək, qidalanmaq, qışlamaq üçün gəlirlər. Lakin buraya gəlib qatıldığı zaman köç və qışlama yerlərini tapa bilməməsi onların bezilərinin tələf olmasına gətirib çıxarır.

Həm də onlar bir daha bura üz tutmurlar...

İlham İSABALAYEVA,
"Azərbaycan"



Mədəniyyət



Tarixin yadigarları

“Neft və milyonlar səltənətində”

İlk Azərbaycan bədii filminin çəkilişindən 105 il ötür

Azərbaycan Şərqlə Qərbi mədəniyyətlərinin qovuşduğu məkan kimi daim diqqət mərkəzində olub. Böyük İpək yolu üzərində yerləşməsi, burada “qara qızıl”ın üzə çıxması uzaq məmləkətlərdən ölkəmizə insan axını yaradıb. Ən diqqətçəkən məqam isə Fransada ixtira edilən sinematografiyanın çox keçmədən Bakıda meydana gəlməsi idi. Neft Bakısında yerli həyat tərzindən bəhs edən müxtəlif mövzulu ilk kinosüjətlərin çəkilməsi bir daha Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsi anlamını verirdi. Bildiyimiz kimi, kinonun incəsənət inciləri sırasına çıxarılmasında rejissorun dünyaya və hadisəyə fəlsəfi baxışı, duyumu və dünyagörüşü mühüm rol oynayır.



çəkər. Ziraq tərpen, fürsəti əldən vermə. Qoy bizlərdən də bir artist çıxsın ortaya”.

Bir neçə gündən sonra artist Murad Muradov filmin rejissoru Boris Svetlovla bizim mollaخانaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəllilin uşaqlığına yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim.

“Neft və milyonlar səltənəti”nin taleyi

Murad Muradovun, xüsusilə Cəllin filmi çəkməkdə dəstəyə çox köməyi olmuşdu. Filmin inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdi. C.Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirdirdim. O vaxtlar hələ Bakıda çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi. Suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə - dörd aya çəkib başa vurdular”.

Filmin bukleti M.F.Axundov adına Milli Kitabxananın nadir nüsxələr şöbəsində saxlanılır. Bukletdə Azərbaycan və rus dillərində filmin məzmunu yazılıb, həmçinin filmdən fotosəhifələr çap olunub. Təəssüf ki, bu əvəzsiz tarixi film yalnız qəzet resenziyalarında və bukletlərdə qalıb, günümüzədək gəlib çıxmayıb.

“Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı 1980-ci ildə “Qızıl uçurum” adı ilə yenidən ekranlarda nümayiş etdirilib. Quruluşçu rejissor Fikrət Əliyev olan melodramda Cəllil rolunda Əlibabası Qədirov çəkilib. Lütfəli bəy rolunu isə Hamlet Xanizadə yarıdır.


1983-cü ildə rejissor Fikrət Əliyev Sankt-Peterburda XIV Ümumittifaq Kinofestivalında bu filmə görə mükafatlandırılıb.

Azərbaycanda kino sənətinin yaradılmasında Bakı elmi fotoqraf Aleksandr Mişonun əməyi danılmazdır. O dövrlərdə Azərbaycanda kino sənəti yenidən ayaq açdığından həmin süjətləri məhz 25 il Bakıda yaşayıb-yaratmış A.Mişon lentə alıb.

Məhəmməd NƏRİMANOĞLU, “Azərbaycan”

Maraqlı insanlar

Şair, dramaturq, rəssam, bəstəkar, filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatçısı Rabindranat Taqor...



O, 1861-ci il mayın 7-də dünyaya gəlib. Kalküttədə yaşayan zəngin brahman ailəsinin on dördüncü övladıdır. Əvvəl evdə, sonra Kalküttədəki Şərq seminarıyında təhsil alıb. Duyğularını poeziyanın dili ilə ifadə etməyə başlayanda hələ uşaq idi.

Asiyanın ilk Nobel mükafatçısı - Rabindranat Taqor

İlk şeirlərini yazanda Taqor səkkiz yaşındaydı. On dörd yaşında əbədi ayrılığın acısını dadıb. Anasını itirən Taqor tənha, qapalı həyat keçirməyə başlayıb.

“Şairin tarixçəsi” adlı ilk poeması 1878-ci ildə çap olunub. Həmin il hüquq təhsili almaq üçün Londona göndərilib. Ancaq təhsilini bitirmədən geri döndü.

Yaradıcılığa şair kimi başlayan Taqorun “Axşam məhəlləsi” adlı ilk şeirlər kitabı 1884-cü ildə işıq üzü görüb. Sonralar “Səhər məhəlləsi”, “Qızıl qayıq”, “Citra”, “Qaqın”, “Yol ayrıcında”, “Son”, “İntibah”, “Sağalma”, “Bağban”, “Köçən quşlar”, “Durna qatırı” adlı şeir kitabları nəşr edilib. Dramaturgiya sahəsində isə “Qurban”, “Raca”, “Poçta”, “Açılmış bənd”, “Zahid”, “Rəqqasenin məhəbbəti”, “Pəyız bayramı”, “Çandalika”, “Subaylar klubu” və digər pyesləri ilə məşhurlaşdı. Taqor daha çox hekayə, povest və roman ustası kimi tanınır. “Fələkət”, “Fora”, “Ev və dünya”, “Sözde qum”, “Son poema”, “Uç nəsil”, “Dörd hissə” yazdığı ən məşhur romanlarıdır.

1883-cü ildə Marinalini Devi ilə ailə qurub. Bu nikahdan iki oğlu, üç qızı dünyaya gəlib. Həyat yoldaşının vəxsisiz vəfatından keçirdiyi sarsıntı poeziyasında da əksini tapır. O, kədərinə “Yaddaş” (1902) kitabında şeirlərlə qələmə alıb.

1890-cı ildə atası Maharişi Debendranatın məsləhəti ilə Şərqi Benqaliyadakı ailə mülklərini idarə etməyə başlayıb. Şair yerli sakinlər arasında “Zəmidar Babu” kimi şöhrətlənib. Həmvətənləri ona böyük rəğbət bəsləyiblər.

1901-ci ildən başqa bir ailə mülkündə - Şanti-niketanda yaşayıb. Həmin il öz vəsaiti hesabına məktəb açdı. 1921-ci ildə isə Taqor universitet açdı, bütün gəllirələrini ora sərf edib. Sonralar aldığı Nobel mükafatının pul hissəsini də qurucusu olduğu universitetin hesabına köçürüb.

Səfer etməyi çox sevdən Taqor 1912-ci ildə ABŞ-a səyahəti zamanı yolluşt Londona dağandı. Dəvət edildiyi məclislərin birində şeirlərini ingiliscəyə öz tərcüməsində əvvəllər Hindistanda tanındığı ingilis ədəbiyyatşünası Uilyam Rotensteyna göstərib. “Qurbanlıq nəğmələri” adlı kitabı bir neçə ay sonra Rotensteynin təşəbbüsü ilə Londonda işıq üzü görüb. Kitabı bir neçə il sonra özü də Nobel laureatı olan irland şairi Uilyam Batler Yets önsöz yazıb.

“Qurbanlıq nəğmələri” müəllifinin adını tezliklə ABŞ-da və Avropada şöhrətləndirib. Amerikan şairi Ezra Paund “qərb həyatının xaosu içərisində udulmuş müdrik həqiqətləri bir daha xatırlatdığına görə” Taqorun yaradıcılığını yüksək qiymətləndirib.

“Qurbanlıq nəğmələri” kitabı Nobel mükafatına layiq görüldü. Mükafat Taqora “poetik təfəkkürünün müstəsna bir ustalığı əks etdirildiyi və Qərb ədəbiyyatının bir hissəsində çevrilmə gəzəl, orijinal, hissiyyat dərinliyi ilə seçilən şeirlərinə görə” təqdim olunub.

İsveç Akademiyasının üzvü Harald Yerne “Qurbanlıq nəğmələri”nin akademiyada qeyri-adi hədi

Abidələrimiz

Tunc dövrünün yadigarı - Çalxanqala

Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bu həqiqəti əsrlərin daş yaddaşı olan abidələr - qalalar, bürclər, ibadətqahlar da təsdiqləyir.



Ölkəmizin ərazisində qalalar və abidələr içərisində Çalxanqala xüsusilə diqqət cəlb edir. Vüqar, möhtəşəmlik, yenilməzlik rəmzi olan bu qalalar xalqımızın öz torpağına necə möhkəm bağlı olduğunu göstərir. Qız qalası, Əlinçə qalası, Ramana qalası, Mərdəkan qalası və daha onlarca digər qalalarımız həm də yüksək tarixi memarlıq dəyərlərinə malik olması ilə nəzərə çarpır. Xalqın bədii-estetik və mənəvi duyumunu, düşüncəsini, yaşayışını, arzularını elmi sənətkarlığımız bu qalalarda nümayiş etdirir.

Azərbaycanın qədim qalarından olan, Tunc dövrünə aid edilən Çalxanqala Naxçıvan şəhərindən 22 kilometr şimal-qərbdə, təbii cəhətdən əlverişli mövqedədir. Paiz kəndi yaxınlığında, Cəhricayın sağ sahilində, hündür təpə üstündə yerləşən qalaya iri qaya daşlarından bərkidici məhlul işlədildikdən hərtürlü. Yeganə giriş yolu cənub tərəfdəndir. Qalanın dövrümüzədək qalıb çətin divarlarının uzunluğu 450 metr, hündürlüyü 2,5-3 metr, eni isə 2,7-3 metrdir.

Ehtimal edilir ki, Çalxanqala Naxçıvan ərazisində eramızdan əvvəl II minillikdə təşəkkül tapmış iri tayfa ittifaqının əsas müdafiə qalası olub.

1978-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən Çalxanqala ərazisində arxeoloji tədqiqatlar həyata keçirilib. Tədqiqat zamanı qalının iki metr olan mədəni təbəqə aşkar edilib. Çalxanqalanın ərazisində arxeoloji tədqiqatlar aparılıb. Aşınma nəticəsində mədəni təbəqə dağılıb, zəngin materiallar üzə çıxıb. Mədəni təbəqənin kül qarışığının gil laylarından ibarət olduğu, maddi mədəniyyət qalıqları ilə zənginliyi müəyyənləşdirilib. Keramika məmulatı qalıqları, xırda buynuzlu heyvan sümükləri, çaxmaqdaşı qırıntıları tapılıb.

Tapıntılar arasında əsasən üzəri qara və qırmızı rənglərlə naxışlanmış monoxrom boyalı, həmçinin dalğalı və düz xətlərlə, cizmə ornamentlərlə bəzədilmiş boz və qırmızı rəngli sədəq gillər, təbii çəhətdən əlverişli mövqedədir. Paiz kəndi yaxınlığında, Cəhricayın sağ sahilində, hündür təpə üstündə yerləşən qalaya iri qaya daşlarından bərkidici məhlul işlədildikdən hərtürlü. Yeganə giriş yolu cənub tərəfdəndir. Qalanın dövrümüzədək qalıb çətin divarlarının uzunluğu 450 metr, hündürlüyü 2,5-3 metr, eni isə 2,7-3 metrdir.

Eramızdan əvvəl II minilliyə - Son Tunc dövrünə aid edilən Çalxanqala qurğuları isə Naxçıvan şəhərindən 40 kilometr şimal-qərbdə, Çalxanqala yaşayış yeri istiqamətində yerləşir. Naxçıvan ərazisində tədqiq edilmiş ilk qurğular da Çalxanqala qurğularıdır.

Çalxanqala qurğularının tapıntıları Azərbaycanın Tunc dövrü materiallarını və Yaxın Şərq ölkələri ilə qədim ittifaqı və mədəni əlaqələri öyrənməyə imkan verir.

Çalxanqala qurğularında Yaxın Şərq ölkələrindən gətirilmiş göy şirli muncuqlar da tapılıb.

“Azərbaycan”

Tarix yazan qəhrəmanlar

“Gənc muzeyşünaslar”ın humanist fəaliyyətləri

Vətən müharibəsinin qazi və şəhid ailələrini ziyarət edənlərin arasında onlar da var

Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən könüllü tələbələrəndən ibarət “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvlərindən Şahnaz Hünbətova və Nazrin Bağrova ilə birgə Vətən müharibəsi şəhidi Şəhriyar Qasimovun ailəsi ilə görüşükdük. Layihənin əsas məqsədi Vətən müharibəsində övladlarını, doğmalarını şəhid vermiş ailələrə, torpaqlarımızın azad edilməsi yolunda öz sağlamlıqlarından keçmiş qazılarımıza öz görüşlərini təqdim etmək, onların xatirələrini dinləmək və şəxsi əşyalarını toplayıb muzeydə həm qoruyub-saxlamaq, həm də təbliğ etməkdir.



Cəbhəyə gedərkən özü ilə bayraq aparıb. O bayrağı Qarabağın ən yüksək zirvəsinə sancmaq üçün götürmüşdü! Təəssüf ki, yanına atılmış düşmən mermisinin partlaması nəticəsində 2020-ci il oktyabrın 26-da şəhidlik məqamına yüksəlmişdi. 25 yaşlı bu gənc bütün arzularını birgə uğrunda canını verdiyi üçrəngli bayrağa bükülərək geri dönmüşdü. Ancaq arzuladığı, Vətən və millət yolunda canından keçənlərin fəth etdiyi ən yüksək və şərəfli zirvəyə ucalmışdı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Şəhriyar Qasimov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.

Öz əməlləri ilə dövlətimizin şərəfli tarixini xalqın qan yaddaşına qızıl hərflərlə həkk etmiş qəhrəmanlarımızın adı dünya durtuqca var olacaq, unudulmayacaq. Onlar bizim niskillimiz, kədərimiz, ürək ağrımız olsa da, həm də qürurumuz, vüqarımız, fəxrımız və örnəyimizdir! Şəhriyar Qasimov təmsilində torpaqlarımızın bütövlüyü uğrunda canlarını düşmən gülləsinə sipər edən sayısız-hesabsız qəhrəman gənclərimizin ibrazatıdır, şəxsi nümunəsi gələcək nəsillər üçün böyük bir məktəbdür.

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığını və qazandığı möhtəşəm tarixi zəfərin gələcək nəsillərə çatdırılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində yaradılan Vətən müharibəsi fondunda toplanmış I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə məxsus, döyüşdən qalan xatirə əşyaları sırasına şəhid Şəhriyar Qasimovun da əşyaları daxil olmuşdur.

Sahibə ƏLƏKBƏROVA, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçisi

Biz Şəhriyar Qasimovun ailəsi ilə görüş zamanı onun xatirə əşyalarından yaradılmış gəzə ilə yaxından tanış olduq. Aldığımız məlumata görə, Qasimov Şəhriyar Vəzir oğlu 7 noyabr 1995-ci ildə Bərdə rayonunun Hüseynbəyli kəndində anadan olmuş, 2002-ci ildə Bərdənin Musa Vəliyev adına Böyük Qacar kənd orta məktəbində birinci sınıfa getmişdir. Ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar o, orta təhsilini 2013-cü ildə Bineqədəkdəki Şəhid Rövşən İmanov adına 205 sayılı tam orta məktəbdə başa vuraraq haqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətə Tovuz rayonunda başlamış, xüsusi fərqləndiyinə görə, ona kiçik çavuş rütbəsi verilmişdir.

Ailəsi və yaxınları ilə söhbət zamanı məlum oldu ki, Şəhriyar sanki bir gün şəhidlik zirvəsinə ucalacağını bilirmiş. Buna görə ailəsinə də o gün üçün hazırlaymış. Belə ki, könüllü olaraq müharibəyə getmək istədiyini anasına bildirib. Anası çəkincə-çəkincə “sən ailənlin tək oğlusan, birdən sənə nəse olsa, onda biz nə edirik” söyləyib. O da anasının boynunu qucaqlayıb deyərdi: “Ana, mən ölməyə yox, öldürməyə, Xocalının qisasını almağa gedirəm!”

Vətən müharibəsi başlayan zaman, öten il sentyabrın 29-da bütün arzularını çin olmuş kimi yüksək əhvali-ruhiyyə ilə cəbhəyə yollanıb. Gözlədiyi anı dəyərləndirərək Cəbrayıl, Zəngilan, Qubadlı və Füzulu rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə kaşfiyyatçı-snaypereç kimi böyük rəşadət göstərmiş. Özünü yüksək amallara kökləyən, Vətəni və bayrağı uğrunda canından keçməyə hazır olan, Qarabağın işğaldan azad edilməsi və Xocalının qisasını almaq üçün hərəkət edən Şəhriyar!



Boksçumuz Alfonso Dominges Azərbaycanın aktivinə ikinci bürünc medal yazdırdı

Əvvəlki 1-ci səh.


Xatırladaq ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan A.Dominges birinci görüşdə özbəkistanlı Dilşodbek Ruzmetova 4:1 hesabı ilə qalib gəlib. İdmançımız yarıfinala vəsiqə uğrunda qarşılaşmada isə Türkiyə təmsilçisi Bayram Malkanı 5:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, 26 yaşlı Alfonso Dominges 2019-cu ildə Minskə keçirilən II Avropa Oyunlarının qalibi olub.

Bununla da Azərbaycan boksçularının "Tokio-2020"də mübarizəsi başa çatıb. Olimpiadaya beş idmançı ilə qatılan boks yığımızın üzvlərindən Tayfur Əliyev (57), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69) və Məhəmməd Abdullayev (+91 kq) Olimpiadaya medalı qazandıqları üçün təbriklənir.



Azərbaycan güləşçisi Rafiq Hüseynov qırğızla bacarmadı



Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında məğlub olub. 77 kiloqram çəki dərəcəsinə çıxış edən yunan-Roma güləşçisi dördüncü finalda Akjol Mahmudova (Qırğızistan) udub.

İdmançımız ilk görüşündə dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan işveçli Aleks Kessidisa qalib gəlmişdi.

Son məlumata görə, A.Mahmudov final qarşılaşmasına vəsiqə qazanmaqla Rafiq Hüseynova bürünc medal uğrunda təsəlliverici görüşlərə yol açdı. Bu gün keçiriləcək ilk görüşdə onun rəqibi Tunis güləşçisi Lamcid Meafi olacaq.

Ruslan Lunyov mübarizəni dayandırdı

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio Olimpiadasında mübarizəni dayandırdı. Tapançadan 25 metr məsafəyə atəşə qatılmaqda iştirak etdiyi ikinci təsnifat mərhələsində 286 xal topladı.

Təmsilçimiz ilk yarışda 281 xal qazanmışdı. Yekunda 567 xal toplayan Lunyov finala yüksəlmək şansını itirib.

Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşə qatılmaqda 20-ci yerə kifayətlənmişdi.



Tokioda bürünc medal qazanan İrina Kindzerska Bakıya qayıdıb



Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunlarının cüdo yarışlarında bürünc medal qazanan Azərbaycan millisinin üzvü İrina Kindzerska Bakıya qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanının

da idmançımızı Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçunun yaxınları qarşılayıblar. İ.Kindzerskaya gül dəstələri təqdim olunub və onunla xatirə şəkilləri çəkdirilib.

Pandemiya ilə əlaqədar son ayların gərgin keçdiyini bildiren İ.Kindzerska Olimpiya oyunlarında mükafatçılar sırasında yer aldığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib.

Tokio Olimpiadasının bürünc mükafatçısı deyib: "Yaponiyaya çempionluq üçün yollanmışdım. Ancaq düşündüyüm kimi alınmadı. Yarıfinalda ududuğum yaponiyalı atlet çox güclü cüdoçudur. Finalda da Kuba təmsilçisi Örtize qalib gələrək Olimpiya çempionu oldu. Buna baxmayaraq, Azərbaycanın uğurlu bayrağını Tokioda dalğalandırmaq bacardım. Bu, çox qürurverici bir hissdirdir".

İslam Abbasovun ilk rəqibi məlum oldu

Yunan-Roma güləşçisi İslam Abbasovun (87 kq) "Tokio-2020"də ilk rəqibi məlum olub. II Avropa Oyunlarının gümüş mükafatçısı bu gün 1/8 finalda kubalı Daniel Heçavarría ilə üz-üzə gələcək.

25 yaşlı İ.Abbasov bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskaev (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan idmançı ilə güləşəcək.



"Azərbaycan Milli Antidoping Agentliyi" publik hüquqi şəxs "Microsoft 365 Business Premium və Basic" lisenziyalarının satın alınması üçün kotirovka sorğusu elan edir

Tender iştirakçıları öz qiymət təkliflərini 18 avqust 2021-ci il saat 12:00-a kimi İzmir küç., 8 Hyatt Tower III ünvanına təqdim etməlidirlər.

Qiymət təklifləri 19 avqust 2021-ci ildə yuxarıda qeyd olunan ünvanada açıqlacaqdır. Əlavə məlumat almaq üçün (012)599-08-28 nömrəli telefonla əlaqələndirici şəxs Əhadov Pərviz Mikayıl oğluna müraciət etmək olar.

Tender komissiyası

B İ L D İ R İ Ş

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində "Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxs agentliyinin tabeliyində olan sosial xidmət müəssisələri üçün yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması üzrə "Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxs ilə "Bakı Tekstil Fabriki" MMC arasında 29.07.2021-ci il tarixdə satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

XII Qəbələ Musiqi Festivalı

Festivalda Bakı Musiqi Akademiyasının müəllimləri konsert programı ilə çıxış ediblər

Uğurla davam edən XII Qəbələ Musiqi Festivalının üçüncü günündə - avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Üzeyir bəy Hacıbəylinin adına Bakı Musiqi Akademiyasının müəllimlərinin iştirakı ilə geniş konsert programı təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert Üzeyir bəy Hacıbəylinin "Cəngi" əsərinin ifası ilə başlayıb. Solist respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Fəqan Həsənlidir. Sonra tamaşaçılara Vətən müharibəsinin qazisi, respublika və beynəlxalq müsabiqələr laureatı, bəstəkar Vüqar Məmmədovun Nizami Gəncəvinin sözlərinə bəstələdiyi "Ayüzlü nigarım" mahnısı təqdim olub. Solist Ateş Qarayevin ifa etdiyi mahnını Əməkdar artist



İlham Nəcəfzadə (ney), respublika və beynəlxalq müsabiqələr laureatları Fəridə Ələkbərlı (arfa), Əkbər Məmmədov (darbuka) və Orxan Hüseynov (violonçel) müşayiət ediblər.

Konsertdə həmçinin M.Falyanın "İspan rəqsi", İ.Bramsın "Laylay", J.Ramonun "Quşların cəh-cəhi", Cövdət Hacıyevin "Ballada" və digər bəstəkarların əsərləri səsləndirilib. Bakı Musiqi Akademiyasının "Lumineux" vokal ansamblının təqdim etdiyi Azərbaycan xalq mahnısı "Güləbatın" və C.Blankonun "Lumen" əsəri tamaşaçıların ürəyincə olub. Konsertin

programına həmçinin "Clar-te" klarnet kvartetinin üzvləri Anar Məmmədov, Emil Bağirov, Məhəmmədli Paşazadə və Məmməd Rəcəbinin ifasında Tofiq Quliyevin "Sən mənimsən, mən sən", Vaqif Mustafazadənin "Yollar" və İ.Volantenin "Amerikan feleliq" əsərləri də daxil edilib.

Poeziyanın «Qarabağ şikəstəsi»

Xalq şairi Zəlimxan Yaqubun yeni işıq üzü görün kitabında Qarabağa həsr etdiyi şeirləri və bu mövzuda qələmə aldığı 11 poeması toplanıb

Yeni nəşrlər



görüb. Kitabda müəllifin Qarabağa həsr etdiyi şeirləri və bu mövzuda qələmə aldığı 11 poeması toplanıb.

Kitabı nəşrə hazırlayan və redaktoru Azərbaycan Aşıqarlı Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbiyev, üz qabığının rəssamı Azər Ziyaxandır.

Ustad sənətkar, sevimli Xalq şairi Z.Yaqubun anadan olmasının 70 illik yubileyi münasibətilə keçən ilin dekabr ayında "Ölüm də bir zarafatdır" və "Xalq Bank"ın "Xalq əmanəti" layihəsi çərçivəsində sayca iyirminci nəşri olan "Zəlimxan Yaqub. Seçilmiş əsərləri" də işıq üzünə çıxmışdır.

"Azərbaycan"

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatı

Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycanın milli aviadaşımçısı tərəfindən Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə olunması barədə yanlış məlumat yayılıb.

"Azərbaycan Hava Yolları" rəsmi olaraq məlumat verir ki, Zəngəzur üzərində hava dehlizi hələlik mövcud deyil və aviataşımçılar tərəfindən istifadə olunmur. AZAL kütləvi informasiya vasitələrini təsdiqlənmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır.

"Azərbaycan Hava Yolları" bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının qarşısını almaq üçün hüquq mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.

Baş Prokurorluq və DİN saxta vaksinasiya ilə bağlı əhaliyə xəbərdarlıq edib

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi saxta vaksinasiya ilə bağlı əhaliyə müraciət edib.

Hər iki qurumun Mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşların vaksinasiya prosesindən keçmədən "e-TƏBİB" elektron qeydiyyat sistemində yerləşdirilməsi və bununla da həmin şəxslərin, guya, vaksin olmalarına ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilmələri müəyyən edilmişdir.

Həyata keçirilən əməliyyat zamanı müəyyən olub ki, Sabunçu rayonunda yerləşən 11 saylı Poliklinikanın qeydiyyatçısı Nəzrin Məmmədova həmin tibb müəssisəsinin, eləcə də Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Gülnarə Mədətzadə və Vaqif Mirzəyev ilə əlbir olaraq vətəndaşlardan 150 manat məbləğində pul alıb onlara vaksinasiyadan keçmədən peyvənd olunmalarına dair saxta sənəd təqdim ediblər. Həmin şəxslərin eyni üsulla çoxlu sayda vətəndaşdan pul alaraq onları peyvənd edilmədikləri halda "e-TƏBİB" elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri də məlum olub.

Analoji hal Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Kürdəxanı Sağlamlıq Mərkəzində də aşkar edilib. Müəyyən olub ki, həmin mərkəzin həkimi Ayaz Kərimov tibb bacısı işləyən Kamalə Əliyeva ilə birlikdə pul müqabilində ayrı-ayrı vətəndaşlar barədə, guya, onların vaksin olmalarına dair saxta məlumatları "e-TƏBİB" elektron qeydiyyat sistemində daxil ediblər. Bununla da Ayaz Kərimov və Kamalə Əliyeva pul aldıkları vətəndaşlara peyvənd olunmadan onlara vaksinasiyadan keçmədən "e-TƏBİB" elektron qeydiyyat sistemində yerləşdirilməsi və bununla da həmin şəxslərin, guya, vaksin olmalarına ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilmələri müəyyən edilmişdir.

sin vurulduğu barədə saxta sənəd təqdim edilib. Hər iki faktla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənlişdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə 102 - Xidməti zəng mərkəzi, 961 - Çağrı mərkəzi, 161 - "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat vermələrini xahiş edir.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi iş yoldaşları Azər Qasimova atası QƏRİB QASIMOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi aparatın Əmək statistikasına şöbəsinin müdiri Nəmet Xuduzadəyə atası İSMAYIL MÜƏLLİMİN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələndirilib, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 4805
Sifariş 1390
Qiyməti 40 qəpik

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətləbi prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoillüstrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Məhsəblər - 539-59-33